

**TEST: 2501#01#Y15#01#500QIYABI**

Test	2501#01#Y15#01#500qiyabi
Fənn	2501 - Firmanın iqtisadiyyatı
Təsviri	
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	36
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Firmanın iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- Makroiqtisadiyyat
- Mezoiqtisadiyyat
- Meqoiqtisadiyyat
- Mikroiqtisadiyyat
- Makro və mezoiqtisadiyyat

Sual: İqtisad elmi aşağıdakı elm sahələrinin hansına aiddir? (Çəki: 1)

- təbiət elmləri
- texniki elmlər

- ictimai elmlər
  - siyasi elmlər
  - dəqiq elmlər
- 

Sual: «Firmanın iqtisadiyyatı» kursunun obyektı hansıdır? (Çəki: 1)

- Firmada baş verən iqtisadi proseslərin qanunauyğunluqlarının öyrənilməsi
  - Firma birlikləri, sənaye sahələri
  - Firmalar, onların istehsal təsərrüfat fəaliyyəti
  - Firmaların dövlət tənzimlənməsi, məşğulluq problemləri
  - Mövjud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi
- 

Sual: Aşağıdakılardan hansında tədqiqat və təhlil işinin bütünlükdə milli iqtisadiyyat səviyyəsində aparılır? (Çəki: 1)

- Makroiqtisadiyyat
  - Mikroiqtisadiyyat
  - Müəssisənin iqtisadiyyatı
  - Firmanın iqtisadiyyatı
  - Ev təsərrüfatının iqtisadiyyatı
- 

Sual: Aşağıdakılardan hansı istehsalın resurs təminatını müəyyən edən amillərə aid deyil? (Çəki: 1)

- binalar;
  - iş maşınları;
  - iş qüvvəsi;
  - idarəetmə;
  - xammal.
- 

Sual: Neoklassik nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
  - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi şərtləndirilir;
  - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
  - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
  - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
- 

Sual: İnstitusional nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi şərtləndirilir;

- bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
  - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən, məqsədi isə mənfəət əldə etmək olmayan mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
  - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
- 

Sual: İnstitutsional nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
  - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi şərtləndirilir;
  - müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistemidir;
  - sövdələşmə (transaksiya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini optimallaşdıran təşkilatdır
  - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
- 

Sual: Davranma nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
  - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai tələbatı ödəmək kimi şərtləndirilir;
  - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
  - sövdələşmə (transaksiya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini optimallaşdıran təşkilatdır
  - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
- 

Sual: İtalyan sözü olan “firma” sözü azərbaycan dilində hansı sözlərə uyğun gəlir? (Çəki: 1)

- “imza”, “birlik”
  - “xidmət”, “nişan”
  - “imza”, “fond”
  - “imza”, “nişan”
  - “nişan”, “kollektiv”
- 

Sual: Aşağıdakılardan hansı firmaya aiddir, müəssisəyə aid deyil? (Çəki: 1)

- hüquqi şəxs statusunu almaq
- məhsul istehsal etmək
- kommersiya fəaliyyətini həyata keçirmək
- məqsədi mənfəət əldə etmək
- işçilərlə əmək müqaviləsi bağlamaq

---

Sual: Aşağıdakı ifadələrdən hansı səhvdir? (Çəki: 1)

- firma innovasiya fəaliyyətini və qiymət siyasətini həyata keçirən şəxsdir
  - firmanın tərkibi bir və ya bir neçə müəssisədən ibarətdir
  - firma kommertiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır
  - firma məhsul istehsal edən, sənaye xarakterli iş görən və xidmətlər göstərən hüquqi şəxsdir
  - firma yalnız kommertiya fəaliyyəti həyata keçirir
- 

Sual: "Firmanın iqtisadiyyatı" kursunun predmeti hansıdır? (Çəki: 1)

- firmalar, onların istehsal-təsərrüfat fəaliyyəti və dövlət büdcəsinin gəlirlərinin araşdırılması
  - firmaların, sənaye sahələri, milli iqtisadiyyatın davamlı inkişaf məsələlərini öyrənilməsi
  - firmaların dövlət tınzımlənməsi, məşğulluq problemləri
  - istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
  - istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat - kommertiya fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
- 

Sual: "Firmanın iqtisadiyyatı" kursunun məqsədi nədir? (Çəki: 1)

- firmaya aid iqtisadi terminləri öyrənmək
  - firmaların ölkənin iqtisadi inkişafındakı rolunu öyrənmək
  - firmaların ölkənin sosial inkişafındakı rolunu öyrənmək
  - firmanın iqtisadiyyatının nəzəri və praktiki məsələlərini, onun iqtisadiyyatının səmərəli idarə edilməsinin qayda və metodlarını öyrənməkdir
  - mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi qanunauyğunluqların öyrənmək
- 

### **BÖLMƏ: 0102**

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Firmanın iqtisadi məsələlərinin öyrənilməsində hansı elmi metodlardan istifadə edilir? (Çəki: 1)

- amortizasiyanın hesablanması üçün açıq metodundan

- statistik müşahidə, müqayisəli təhlil metodlarından
  - inzibati, iqtisadi və sosial-psixoloji metodlardan
  - «orta xərclər üstəgəl mənfəət», "hiss edilən faydalılığı" əsasında qiymətin müəyyən olunması metodlarından
  - analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində istifadə edilən tədqiqat metodu deyil? (Çəki: 1)

- müqayisəli təhlil, statistik müşahidə və sistemli yanaşma metodları
  - iqtisadi-riyazi metodları
  - inzibati, iqtisadi və sosial-psixoloji metodları
  - induksiya və deduksiya metodları
  - analiz və sintez
- 

Sual: Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil (Çəki: 1)

- Sənayenin iqtisadiyyatı
  - Aqrar sənaye kompleksinin iqtisadiyyatı
  - Tikintinin iqtisadiyyatı
  - Nəqliyyatın iqtisadiyyatı
  - Menecment
- 

Sual: Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil (Çəki: 1)

- Marketing
  - Maliyyə
  - Müəssisənin iqtisadiyyatı
  - Əməyin iqtisadiyyatı
  - Biznesin təşkili
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillərə aid deyil? (Çəki: 1)

- maddi-texniki təminat;
  - elmi-texniki tərəqqi;
  - əməyin təşkili;
  - istehsalın təşkili;
  - innovasiya fəaliyyəti.
- 

Sual: Aşağıdakılardan hansı sahibkarlığın əlamətinə aid deyil? (Çəki: 1)

- təşəbbüskarlıq
  - kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti
  - istehsal amillərinin kombinəlaşdırılması
  - yenilikçilik
  - ictimai tələbatın ödənilməsi
-

Sual: Aşağıdakılardan hansı sahibkarlığın təşkilati-iqtisadi formalarına aid deyil?  
(Çəki: 1)

- assosiasiya
  - kartel
  - konsorsium
  - sindikat
  - maliyyə-istehsal qrupları
- 

Sual: Assosiasiya nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır
  - iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır
  - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
  - müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır
  - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
- 

Sual: Kartel nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır
  - iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır
  - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
  - müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır
  - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək ..., elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
- 

Sual: Konsorsium nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır
- iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır
- məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
- müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır

○ istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir

### **BÖLMƏ: 0201**

Ad	0201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Buraxılan məhsulun iqtisadi təyinatına görə firmalar bölünürlər: (Çəki: 1)

- kiçik və orta müəssisələrə
- istehsal və kommersiya müəssisələrinə
- əl əməyinə əsaslanan və avtomatlaşdırılmış müəssisələrə
- istehlak şeyləri və istehsal vasitələri istehsal edən müəssisələrə
- ixtisaslaşdırılmış və universal müəssisələrə

Sual: Firmanın təşkilati-hüquqi formalarına nələr daxildir? (Çəki: 1)

- kiçik, orta və iri müəssisələr
- istehsal, kommersiya və xidmət müəssisələri
- məhdud məsuliyyətli müəssisə və səhmdar cəmiyyət
- özəl müəssisə və müştərək müəssisə
- dövlət müəssisəsi və xarici müəssisə

Sual: İstehsalın təşkili tipinə görə sənaye müəssisələri bölünürülər: (Çəki: 1)

- kiçik, orta və iri müəssisələrə
- istehsal, kommersiya və xidmət müəssisələrinə
- əl əməyinə əsaslanan, mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisələrə
- kütləvi, seriyalı və fərdi müəssisələrə
- axınlı, dəstəli və fərdi müəssisələrə

Sual: Qapalı tipli səhmdar cəmiyyətlərdə səhmdarların maksimum sayı nə qədər olmalıdır? (Çəki: 1)

- 55 nəfər;
- 40 nəfər;
- 50 nəfər;
- 49 nəfər;
- 100 nəfər;

Sual: Adi səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
  - 100 faizini təşkil etməlidir
  - 50 faizindən çox ola bilməz
  - 75 faizindən az ola bilməz
  - hədd yoxdur
- 

Sual: İmtiyazlı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
  - 100 faizini təşkil etməlidir
  - 50 faizindən çox olmalıdır
  - 75 faizindən az ola bilməz
  - hədd yoxdur
- 

Sual: Məhsulun istehsalında iştirak etməyən bölmə hansıdır? (Çəki: 1)

- əsas sex
  - yardımçı sex
  - sosial-məişət bölməsi
  - köməkçi sex
  - xidmətedici sex
- 

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
  - müəssisə yaradılarkən müəyyən edilir
  - müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
  - vergi orqanı tərəfindən müəyyən edilir
  - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
- 

Sual: Fəaliyyət miqyasına görə sənaye müəssisələri bölünürülər: (Çəki: 1)

- kiçik, orta və iri müəssisələrə
  - kiçik, böyük, qarışıq müəssisələrə
  - xırda, böyük və transmilli müəssisələrə
  - kütləvi, seriyalı və fərdi müəssisələrə
  - axınlı, dəstəli və fərdi müəssisələrə
- 

Sual: İxtisaslaşdırılma dərəcəsinə görə müəssisələr müəssisələr bölünürülər: (Çəki: 1)

- ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış, kombinəlanmış müəssisələrə
  - istehsal, kommertiya və xidmət müəssisələrinə
  - ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələrə
  - kütləvi, seriyalı və fərdi müəssisələrə
  - ixtisaslaşdırılmış, axınlı və fərdi müəssisələrə
- 

Sual: Müəssisənin tərkibinə daxil olan struktur bölmələr aşağıdakı hansı vəhdətliyə malik olurlar? (Çəki: 1)



- texnoloji;
- sosial;
- pısxoloji;
- təşkilati;
- fiziki.

---

**BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Firmanın hansı təşkilati-hüquqi formasında bütün iştirakçılar (müəssisənin təsisçiləri və ya sahibləri) müəssisənin öhdəliklərinə görə öz əmlakları ilə tam məsuliyyət daşıyırlar? (Çəki: 1)

- qapalı tipli səhmdar cəmiyyət
- açıq tipli səhmdar cəmiyyət
- məhdud məsuliyyətli müəssisə
- tam ortaqlıq
- komandit ortaqlıq

Sual: Firmanın hansı təşkilati-hüquqi formasında bütün iştirakçılar (müəssisənin təsisçiləri və ya sahibləri) müəssisənin öhdəliklərinə görə yalnız müəssisənin nizamnamə fonduna qoyduqları pay həcmində məsuliyyət daşıyırlar? (Çəki: 1)

- tsərərrüfat ortaqlıqları
- əlavə məsuliyyətli müəssisə
- məhdud məsuliyyətli müəssisə
- tam ortaqlıq
- komandit ortaqlıq

Sual: Müəssisənin ölçüsünü təyin etmək üçün istifadə olunan əsas göstərici hansıdır? (Çəki: 1)

- sahə mənsubiyyəti;
- satışın həcmi;
- aktivlərin dəyəri;
- işçilərin sayı və illik dövriyyəsinin həcmi;
- mənfəətin həcmi;

Sual: Müəssisənin quruluşunun formalaşmasına aşağıdakı amillərdən hansı təsir göstərmir? (Çəki: 1)

- istehsalın həjmi
- istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsi

- məhsulun nomenklaturası
  - müəssisənin nizamnamə fondu
  - məhsulun konstruktiv quruluşu və onun hazırlanması texnologiyası
- 

Sual: Müəssisənin əlaltı sexləri nə ilə məşğul olurlar? (Çəki: 1)

- müəssisədə istehsal tullantılarından təkrar emalını həyata keçirirlər;
  - əsas sexlərin normal işləmələri üçün şərait yaradırlar;
  - köməkçi sexlərin normal işləmələri üçün zəruri şəraiti yaradırlar;
  - xidmətedici sexlərin normal fəaliyyəti üçün şərait yaradırlar;
  - müəssisədə profil məhsulların istehsalını həyata keçirirlər.
- 

Sual: Müəssisənin istehsal quruluşu, (Çəki: 1)

- onun təsərrüfat fəaliyyətinin idarə edilməsi mexanizmidir;
  - onun idarəetmə strukturudur;
  - onun daxili bölmələrinin tərkibi və nisbətlerini əks etdirir;
  - onun kapitalının strukturunu əks etdirir;
  - onun dövriyyə vəsaitlərinin strukturunu əks etdirir.
- 

Sual: Firma ləğv edilmir: (Çəki: 1)

- onun təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının qərarı ilə;
  - onun yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar;
  - o, qanunla qadağan edilmiş fəaliyyət həyata keçirdikdə;
  - onun təsisçiləri (iştirakçıları) dəyişdikdə;
  - lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət göstərdikdə.
- 

Sual: Firmanın ləğ edilməsi prosesinə aid deyil, (Çəki: 1)

- onun kreditorlarının tələblərini bildirməsi qaydası və müddəti haqqında məlumatın dərij edilməsi;
  - onun kreditorlarının irəli sürdükləri tələblərin siyahısının müəyyən edilməsi;
  - onun əmlakının tərkibinin müəyyən edilməsi;
  - onun kadrlarının tərkibinin müəyyən edilməsi
  - onun kreditorlarını aşkar edilməsi və debitor borclarının alınması;
- 

Sual: Müəssisənin hüquqi şəxs kimi xüsusiyyətlərinə aid deyil, (Çəki: 1)

- müəssisə, iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur;
  - müəssisə, müstəqil iradəyə malik olur;
  - müəssisə, iştirakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur;
  - müəssisənin bağladığı əqdlərə görə yaranan öhdəlikdə onun rəhbərinin şəxsi öhdəliklərinə çevrilir;
  - müəssisə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır.
- 

Sual: Sindikat nədir? (Çəki: 1)

- konkret və həm də miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyi; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır
  - iqtisadi təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır
  - məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahəsindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir
  - müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır
  - istehsal rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək ....., elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşməsidir
- 

Sual: Aşağıdakılardan hansı firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillərə aid deyil? (Çəki: 1)

- təbii demoqrafik amillər
  - sosial-mədəni amillər
  - psixoloji amillər
  - texnoloji amillər
  - hüquqi amillər
- 

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu iqtisadi amilə nələr daxildir? (Çəki: 1)

- firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhəlinin sayı, onların cins-yaş tərkibi və s.
  - ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
  - təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
  - bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
  - ölkədaxili siyasi sabitlik , dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri
- 

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu sosial-mədəni amilə nələr daxildir? (Çəki: 1)

- firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhəlinin sayı, onların cins-yaş tərkibi və s.
  - ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
  - təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
  - bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
  - əhəlinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil səviyyəsi (səviyyəsi)
-

Sual: Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu siyasi amilə nələr daxildir? (Çəki: 1)

- əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil senzi (səviyyəsi)
- ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi
- təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktlarının mövcudluğu və s.
- ölkədaxili siyasi sabitlik , dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri
- firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s.

Sual: Müəssisin firmaya çevrilməsi hansı mərhələlərdən ibarətdir? (Çəki: 1)

- a) müəssisənin kommersionlaşdırılması və b) müəssisənin özəlləşdirilməsi
- a) müəssisənin səhmdar cəmiyyətə çevrilməsi və b) müəssisənin yenidən strukturlaşdırılması
- a) marketinq şöbəsinin yaradılması və b) müəssisənin yenidən strukturlaşdırılması
- a) müəssisənin kommersionlaşdırılması və b) müəssisənin yenidən strukturlaşdırılması
- a) müəssisənin kommersionlaşdırılması və b) müəssisənin başqa müəssisə ilə birləşdirilməsi

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı prinsiplərdən hansı istehsalın təşkili prinsiplərinə aid deyil? (Çəki: 1)

- fasiləsizlik prinsipi;
- mütanasiblik prinsipi;
- bərabərlik prinsipi;
- ahəngdarlıq prinsipi;
- paralellik prinsipi;

Sual: İstehsal tsikli nədir? (Çəki: 1)

- xammalın istehsala daxil olduğu andan hazır məhsula çevrilməsinə qədər olan vaxt intervalıdır;
- xammalın istehsala daxil olduğu andan onun istehlakına qədər olan vaxt intervalıdır;
- xammalın əsas sexdə olma vaxtıdır;
- xammalın əsas və köməkçi sexdə olma vaxtıdır;
- xammalın əsas köməkçi və xidmətedici sexlərdədə olma vaxtıdır;

Sual: Məhsulun hazırlanmasında maşınqayırma müəssisəsində aşağıdakı sexlərindən hansı əsas sex hesab edilir? (Çəki: 1)

- təmir sexi
  - alət sexi
  - yığma sexi
  - enerji sexi
  - tara sexi
- 

Sual: Müəssisənin hansı struktur bölməsi onun ilk əsas inzibati-istehsal vahididir? (Çəki: 1)

- istehsal sahəsi
  - iş yeri
  - sex
  - briqada
  - idarəetmə aparatı
- 

Sual: Kiçik seriyalı istehsallar üçün təhkimə əmsalı neçəyə bərabərdir? (Çəki: 1)

- 10-15;
  - 16 -20;
  - 1 – 10;
  - 21 – 40;
  - 11 – 20;
- 

Sual: Əməliyyatın tempi: (Çəki: 1)

- vaxt vahidi ərzində istehsal edilmiş detallara sərf olunan əməlin kəmiyyətini əks etdirir;
  - vaxt vahidi ərzində istehsal edilmiş detalların sayını əks etdirir;
  - vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;
  - vaxt vahidi ərzində əməliyyatda iştirak edən işçilərin sayını əks etdirir;
  - materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir.
- 

Sual: Əməliyyatın taktı: (Çəki: 1)

- vaxt vahidi ərzində əməliyyata daxil olan detalların sayını əks etdirir;
  - materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir;
  - əməliyyata daxil olan materialların sayını özündə əks etdirir;
  - əməliyyatda iştirak edən işçilərin sayını əks etdirir;
  - müəssisədə bir gündə istehsal edilmiş detalların sayını əks etdirir.
- 

Sual: Məhsulun hazırlanmasındakı roluna görə istehsal prosesi: (Çəki: 1)

- fərdi, dəstəli və axınlı istehsal proseslərinə ayrılır;
- fərdi, kütləvi və seriyalı istehsal proseslərinə ayrılır;
- əsas, köməkçi və xidmətdiji istehsal proseslərinə ayrılır;

- əmək, təbii və fərdi istehsal proseslərinə ayrılır;  
 normal, cari və perspektiv istehsal proseslərinə ayrılır.
- 

Sual: İstehsal prosesinə nə daxi deyil? (Çəki: 1)

- əsas əmək prosesi;  
 köməkçi əmək prosesi;  
 xidmətedici əmək prosesi;  
 tədavül prosesi;  
 təbii proseslər.
- 

### **BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Müəssisədə istehsalın təşkili nədir? (Çəki: 1)

- iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin artırılmasına yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;  
 iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;  
 iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrini ilə müəssisənin səmərəli təminatına yönəldilmiş təşkilati tədbirlər kompleksini əhatə edir;  
 iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin zaman baxımından keyfiyyətlərinin artırılmasına yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir;  
 iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrinin ərazi baxımından düzgün yerləşdirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksini əhatə edir.
- 

Sual: Əmək cisminin hansı hərəkət formasında istehsal tsikli daha qısa olur? (Çəki: 1)

- paralel  
 ardıcıl  
 qarışıq  
 paralel-qarışıq  
 ardıcıl-qarışıq
- 

Sual: İstehsal prosesləri təşkili üsuluna görə necə qruplaşdırılır? (Çəki: 1)

- dəstəli, seryalı, axınlı;  
 fərdi, dəstəli, axınlı;  
 dəstəli, fərdi, kütləvi;  
 kütləvi, fərdi, axınlı;

kütləvi, fərdi, seryalı;

---

Sual: İstehsalın təşkilinin hansı üsulu iqtisadi cəhətdən daha səmərəlidir? (Çəki: 1)

- dəstəli  
 fərdi  
 axınlı  
 dəstəli-fərdi  
 avtomatlaşdırılmış çevik istehsal
- 

Sual: İstehsal prosesləri təşkili tipinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- fərdi, seryalı, kütləvi;  
 fərdi, dəstəli, axınlı;  
 fərdi, dəstəli, kütləvi;  
 fərdi, kütləvi, axınlı;  
 dəstəli, kütləvi, seryalı.
- 

Sual: Aşağıdakılardan hansı istehsal tsiklinin azaldılmasının əsas istiqamətlərinə aid deyil? (Çəki: 1)

- texnologiyanın təkmilləşdirilməsi;  
 nəqliyyat və nəzarət əməliyyatlarının texnoloji əməliyyatlarla səmərəli şəkildə əlaqələndirilməsi;  
 təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;  
 növbələrarası fasilələrin azaldılması məqsədilə müəssisənin iş rejiminin təkmilləşdirilməsi;  
 məhsulun fondtutumunun azaldılması.
- 

Sual: İstehsal prosesləri mürəkkəbliyə dərəcəsinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- əsas, köməkçi və xidmətedici istehsal prosesləri;  
 sintetik, analitik və birbaşa istehsal prosesləri;  
 mexaniki və fiziki-kimyəvi istehsal prosesləri;  
 dəstəli, fərdi və əsas istehsal prosesləri;  
 əsas, köməkçi və fərdi istehsal prosesləri;
- 

Sual: İstehsalın təşkilinin formalarına nə aid deyil ? (Çəki: 1)

- texnologi forma;  
 predmet forması;  
 analitik forma;  
 fərdi forma;  
 düzxətli forma.
- 

Sual: Dəstəli istehsalda zadəlin həcmi necə hesablanır? (Çəki: 1)

- zadələrə orta günlük tələbatın həcmi istehsal tsiklinin uzunluğuna nisbəti kimi;  
 zadələrə orta günlük tələbatın həcmi ilə istehsal tsiklinin uzunluğunun hasil kimi;

- zadellərə orta günlük tələbatın həcmi ilə istehsal tsiklinin uzunluğunun cəmi kimi;
- zadellərə orta günlük tələbatın həcimindən istehsal tsiklinin uzunluğunun çıxılması ilə;
- zadellərə illik tələbatın həcmi ilə istehsal tsiklinin uzunluğunun hasili kimi.

---

**BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalarına bölünürlər? (Çəki: 1)

- fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri
- sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
- menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, payçılar;
- baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;
- mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları.

---

Sual: Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- 5
- 3
- 2
- 6
- 4

---

Sual: İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil: (Çəki: 1)

- məhsulun keyfiyyətinə nəzarət edənlər;
- müəssisə ərazisinə nəzarət edənlər;
- əmək predmetini emal edənlər;
- xammal və hazır məhsulu nəql edənlər;
- təmir işini həyata keçirənlər.

---

Sual: Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir? (Çəki: 1)

- əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
- köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
- heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə



- mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
- heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
- 

Sual: Sənaye-istehsal heyətinə daxil edilmir: (Çəki: 1)

- əsas fəhlələr
- köməkçi fəhlələr
- mütəxəsislər
- mənzil-kommunal təsərrüfatının işçiləri
- mühafizə işçiləri və yanğın söndürənlər
- 

Sual: Əmək haqqı nədir? (Çəki: 1)

- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
- vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
- işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
- işəgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
- müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
- 

Sual: Əməyin ödənilməsinin tarif sistemində daxildir: (Çəki: 1)

- tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;
- iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı ;
- əməyin ödənilməsi qaydası və əmək şəratinə qoyulan tələblər;
- tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı;
- işçilərin mükafatlandırması sistemi, əmək haqqının minimum səviyyəsi;
- 

Sual: Əməyin ödənişinin işəməz formasına aid deyil: (Çəki: 1)

- birbaşa işəməz;
- dolaylı işəməz;
- mütərəqqi işəməz;
- intensiv işəməz;
- mükafatlı işəməz.
- 

Sual: Əməyin ödənişinin vaxtamuzd formasına aiddir: (Çəki: 1)

- birbaşa vaxtamuzd;
- dolaylı vaxtamuzd;
- mütərəqqi vaxtamuzd;
- akord sistemi;
- mükafatlı vaxtamuzd.
- 

**BÖLMƏ: 0402**

Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisədə əsas fəhlələrin sayı necə müəyyən edilir? (Çəki: 1)

- işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi
- istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi
- istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi
- istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fonduna nisbəti kimi
- istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun hasili kimi

Sual: Müəssisə işçiləri işləyirlər ki: (Çəki: 1)

- əmək məhsuldarlığı artsın;
- rentabellik yüksəlsin;
- əmək haqqı yüksəldilsin;
- istehsal xərcləri azaldılsın;
- kreditlərə görə faizlər aşağı salınsın;

Sual: Əmək məhsuldarlığının ölçülmə üsulları hansıdır? (Çəki: 1)

- məhsul vahidi istehsalına sərf olunan fərdi və ictimai əmək;
- məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidi ərzində məhsul istehsalının həcmi;
- məhsul vahidinə düşən əmək haqqının kəmiyyəti və əmək haqqı vahidinə düşən məhsulun həcmi;
- məhsul vahidi istehsalına sərf olunan iş vaxtı və vaxt vahidinə düşən əsas fondların dəyəri;
- hər bir işçinin əmək haqqı və məhsul vahidinə düşən əmək haqqı.

Sual: Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır? (Çəki: 1)

- intensiv, ekstensiv, dəyişən, qarışıq;
- analitik, statistik, eksperimental, qarışıq;
- fəhlələrin iş vaxtının artırılması, növbələrin fasiləsizliyi və istirahət müddətinin qısaldılması;
- müəssisədə inzibati idarə heyətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
- maddi-texniki, sosial, iqtisadi və təşkilati;

Sual: Vaxt norması nədir? (Çəki: 1)

- vaxt vahidində müvafiq ixtisaslı bir fəhlənin (icraçının), yaxud bir neçə icraçının müəyyən şəraitdə istehsal etməli olduğu məhsulun (işin) miqdarıdır;
  - məhsul (iş) vahidi istehsalın sərf olunan iş vaxtının elmi əsaslandırılmış, planlaşdırılmış həcmi;
  - növbə ərzində bir aqretata xidmət etmək üçün lazım olan fəhlələrin maksimum sayı və yaxud müəyyən təşkilati-texniki şəraitdə bir işçinin xidmət etdiyi mexanizmləri, cihazların və digər avadanlıqların miqdarıdır;
  - verilən işin həcmi yerinə yetirmək üçün işə çıxan fəhlələrin zəruri miqdarının müəyyən edilməsidir;
  - əsas işin yerinə yetirilməsində fəhlənin köməkçi xarakter daşıyan işlərə sərf etdiyi vaxta deyilir;
- 

Sual: Aşağıdakı ünsürlərdən hansı vaxt normasına aid deyil? (Çəki: 1)

- əsas vaxt;
  - iş yerinə xidmət vaxtı;
  - mənzuniyyət vaxtı;
  - köməkçi vaxt;
  - hazırlıq-tamamlama vaxtı;
- 

Sual: Vaxtamuzd formada fəhlənin əməyi ödənilir: (Çəki: 1)

- təqvim vaxtına görə
  - faktiki iş vaxtına görə
  - hazırlanmış məmulatın sayına görə
  - göstərilən xidmətin həcminə görə
  - materialtutumuna görə
- 

Sual: Müəssisədə kadrların idarə olunmasına aid deyil: (Çəki: 1)

- kadrlara tələbatın planlaşdırılması;
  - kadrların seçilməsi;
  - əməyin fondla silahlanma səviyyəsinin artırılması;
  - əmək haqqının və güzəştlərin müəyyən olunması;
  - əmək fəaliyyətinin qiymətləndirilməsi.
- 

Sual: Müəssisədə əməyin normalaşdırılması nəyi təmin etmir? (Çəki: 1)

- peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;
  - əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı;
  - istehsal olunan detal, qovşaq və məmulatın plan əmək-tu-tu-mu-ru müəyyən etməyi;
  - əməyin nəticələrini qiymətləndirməyi;
  - istehsal olunan məhsulların satış imkanlarını müəyyən etməyi.
- 

Sual: Vaxt norması nədir? (Çəki: 1)

- müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə-ixtisas tərkibdə işçilərin sayının plan ölçüsüdür;
- əmək məhsuldarlığının yüksəldilməsi tapşırığının plan ölçüsüdür;

- məhsul vahidinin hazırlanması və ya müəyyən həcmədə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının plan ölçüsüdür;
  - fəhlənin avadanlıqların və iş yerinin işçi vəziyyətdə saxlanması ilə əlaqədar sərf etdiyi vaxtın plan ölçüsüdür;
  - qurulmuş avadanlıqların miqdarının plan ölçüsüdür.
- 

Sual: Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı əməyin nəticəsini xarakterizə edən göstəricilərə aid deyil: (Çəki: 1)

- natural göstəricilər;
  - texnolojilik göstəriciləri;
  - şərti-natural göstəricilər;
  - əmək göstəriciləri;
  - dəyər göstəriciləri.
- 

Sual: Aşağıdakılardan hansı əmək haqqı sistemlərinə aid deyil? (Çəki: 1)

- birbaşa işəməzd
  - sadələşdirilmiş işəməzd
  - dolay işəməzd
  - mütərəqqi işəməzd
  - mükafatlı işəməzd
- 

Sual: Müəssisədə normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat necə hesablanır? (Çəki: 1)

- bir məmumatın istehsalına vaxt normasını, istehsal proqramı üzrə məmumatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna vururlar;
  - bir məmumatın istehsalına vaxt normasını istehsal proqramı üzrə məmumatların sayına vurub 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
  - bir məmumatın istehsalına vaxt normasını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
  - istehsal proqramı üzrə məmumatların sayını 1 fəhlənin faydalı iş vaxtı fonduna bölünür;
  - bir məmumatın istehsalına vaxt normasını istehsal proqramı üzrə məmumatların sayına vururlar.
- 

Sual: Aşağıdakılardan hansı işəməzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə aid deyil? (Çəki: 1)

- əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və istehsalın həcmninin uçota alınması;
  - iş yerlərində əmək məhsuldarlığının və istehsalın həcmi yüksək sürətlə artırmaq zəruriyyəti;
  - icra edilən işin məzmunu, habelə fəhlələrin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi;
  - məhsul istehsalında fəhlənin əmək fəaliyyətinin son nəticələrinin əks olunması;
  - iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən əməyin təşkilinin müvafiq səviyyəsinin təmin olunması.
-

Sual: Aşağıdakılardan hansı vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə aid deyil? (Çəki: 1)

- fəhlə tərəfindən işlənmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət;
- istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı;
- fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən olunması;
- fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi;
- mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi..

---

**BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın əsas fondları nədir? (Çəki: 1)

- öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

Sual: İstehsalın əsas fondlarının tərkibinə nələr daxildir? (Çəki: 1)

- bina və nəqliyyat vasitələri
- qurğu və materiallar
- nəqliyyat vasitələri və istehsal tullantıları
- binalar və yanacaq ehtiyatları
- ötürücü mexanizmlər və tara materialları

Sual: İstehsalın əsas fondlarının quruluşu necə hesablanır? (Çəki: 1)

- aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
  - ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi
  - binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
  - texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
  - əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi
-

Sual: Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil? (Çəki: 1)

- bina
  - dəzgah
  - məmulat
  - qurğu
  - nəqliyyat vasitəsi
- 

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ilkin dəyərinə və təzələnmə əmsalına görə
  - qalıq və satış dəyərinə görə
  - ilkin və bərpa dəyərinə görə
  - köhnəlmə və amortizasiya dəyərinə görə
  - işləmə müddəti və satış dəyərinə görə
- 

Sual: Əsas fondların aşınma növləri hansılardır? (Çəki: 1)

- fiziki, mənəvi, sosial, iqtisadi
  - fiziki, texniki, mənəvi, sosial
  - texniki, texnoloji, fiziki, mənəvi
  - mənəvi, psixoloji, sosial, iqtisadi
  - texniki, mənəvi, sosial, siyasi
- 

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- əsas fondların dəyərindəki artım
  - mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
  - əsas fondların yeniləri ilə əvəz olunma faizi
  - aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
  - əsas fondların satışından gələn gəlirdir
- 

Sual: Müəssisədə əsas fondların təmiri hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- amortizasiya fondundan;
  - təmir fondundan;
  - nizamnamə fondundan;
  - ehtiyat fondundan;
  - istehsalın inkişafı fondundan;
- 

Sual: Avadanlıqlarda təmir işi nə vaxt həyata keçirir? (Çəki: 1)

- avadanlıq satıldıqda
  - avadanlıq yeni alınanda
  - avadanlıq fiziki köhnələndə
  - avadanlıqların yerini dəyişdikdə
  - avadanlıqların yerləşdirilməsində
-

Sual: Müəssisəsinin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- Binalar
  - Hazır məhsul anbarında olan avadanlıq
  - Sexdə qurulmuş avadanlıq
  - Nəqliyyat vasitələri
  - Zavoddaxili su kəmərləri
- 

Sual: İstehsal gücü nədir? (Çəki: 1)

- müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı
  - müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul satmaq imkanı
  - müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir
  - müəssisənin illik istehsal həcmi
  - müəssisənin bazardakı payıdır
- 

### **BÖLMƏ: 0502**

Ad	0502
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Binalar, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir. (Çəki: 1)

- 25 faizədək
  - 20 faizədək
  - 7 faizədək
  - 10 faizədək
  - 15 faizədək
- 

Sual: İnsan orqanizminə təsir edən əsas fondların köhnəlmə növü hansıdır? (Çəki: 1)

- fiziki
  - sosial
  - iqtisadi
  - ictimai
  - mənəvi
- 

Sual: Əsas fondların istifadə müddəti bilinməyən qeyri-maddi ünsürləri üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- 25 faizədək
- 20 faizədək
- 7 faizədək
- 10 faizədək
- 15 faizədək

---

Sual: Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- 25 faizədək
  - 20 faizədək
  - 7 faizədək
  - 10 faizədək
  - 15 faizədək
- 

Sual: Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır? (Çəki: 1)

- əsas fondların dəyərini artırım tempi və köhnəlmə müddəti
  - iqtisadi və sosial
  - fondverimi və köhnəlmə müddəti
  - fondtutumu və təzələnmə əmsalı
  - fondverimi və növbəlilik əmsalı
- 

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi;
  - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
  - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi;
  - əsas fondların orta illik dəyərini il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmə nisbəti kimi;
  - il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- 

Sual: Müəssisənin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- elmi-texniki tərəqqi
  - istehsal edilən məhsulun mürəkkəblilik dərəcəsi
  - kadrların idarə edilməsinin təkmiləşdirilməsi
  - istehsalın təmərküzləşmə səviyyəsi
  - istehsalın ixtisaslaşma səviyyəsi
- 

Sual: Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək
  - kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
  - əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək
  - əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
  - avadanlıq balansını tərtib etmək və fondverimini müəyyən etmək
- 

Sual: Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)



- avadanlıq balansı tərtib etmək
  - istehsal gücünü müəyyənləşdirmək
  - istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək
  - əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
  - amortizasiyanı hesablamaq və fondverimini müəyyən etmək
- 

Sual: Müəssisə 1200 manatlıq kompyuter alır. Bu nəyə aiddir? (Çəki: 1)

- ehtiyat fonduna
  - dövriyyə fondlarına
  - nizamnamə fonduna
  - amortizasiya fonduna
  - əsas fondlara
- 

Sual: İstehsal güclərindən istifadənin ekstensiv göstəricisi hansıdır? (Çəki: 1)

- istehsal güclərindən istifadə əmsalı
  - fondverimi
  - növbəlilik əmsalı
  - avadanlıqlardan istifadə əmsalı
  - əsas fondların rentabelliği
- 

Sual: Əsas fondların sıradançıxma əmsalı necə hesablanır? (Çəki: 1)

- köhnəmə məbləğinin əsas fondların ilkin dəyərində nisbəti kimi;
  - köhnəmə məbləğinin əsas fondların qalıq dəyərində nisbəti kimi;
  - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərində nisbəti kimi;
  - baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərində nisbəti kimi;
  - yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərində nisbəti kimi;
- 

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 600 min manat, ilin sonuna 900 min manat və bir il ərzində 150 min manatlıq əsas fond istifadədən çıxarılmışsa onda əsas fondların sıradançıxma əmsalı necə faiz olar? (Çəki: 1)

- 16,7 %;
  - 10 %;
  - 50 %;
  - 40 %;
  - 25 %.
- 

Sual: Əsas fondların artma əmsalı necə hesablanır? (Çəki: 1)

- yeni işə salınmış əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərində nisbəti kimi;
- köhnəmə məbləğinin əsas fondların qalıq dəyərində nisbəti kimi;
- baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin sonuna olan əsas fondların dəyərində nisbəti kimi;

- baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərini ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;
- yeni işə salınmış əsas fondların dəyərini ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi;

Sual: Müəssisədə ilin əvvəlinə əsas fondların dəyəri 500 min manat, ilin sonuna 800 min manat və bir il ərzində 300 min manatlıq əsas fond yeni işə salınmışsa onda əsas fondların artma əmsalı necə faiz olar? (Çəki: 1)

- 37,5 %;
- 23,07 %;
- 100 %;
- 60 %;
- 15 %.

Sual: Sürətləndirilmiş amortizasiya metodunun tətbiqi nəticəsində aşağıdakılardan hansı baş vermir? (Çəki: 1)

- müəssisənin əsas fondları tez-tez yeniləşir;
- müəssisədə təmir xərclərinin həcmi azalır;
- əsas fondların fiziki köhnəlmə səviyyəsi dəfələrlə artır;
- istehsal olunan məhsulun maya dəyəri artır;
- müəssisənin rəqabətqabiliyyətlik səviyyəsi yüksəlir;

### **BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin dövriyyə fondları nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

Sual: Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır? (Çəki: 1)

- tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
- yanacaq, təmir ehtiyatları və hazır məhsul

- istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
  - pul vəsaitləri, azqiymətli tezköhnələn əşyalar, debitor borcları
  - gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri
- 

Sual: Dövriyyə vəsaitlərinə nələr aiddir? (Çəki: 1)

- istehsal ehtiyatları və qurğuları
  - dövrüyyə fondları və əsas fondlar
  - gələcək dövrün xərcləri və ötürücü qurğular
  - dövriyyə fondları və tədavül fondları
  - pul vəsaitləri və çoxillik əkmələr
- 

Sual: Müəssisədə materiallardan ehtiyat növləri hansılardır? (Çəki: 1)

- cari, mövsümü, müddətli, hazırlıq
  - uzun müddətli, qısamüddətli, cari, hazırlıq
  - cari, hazırlıq, sığorta, mövsümü
  - cari, istehsal, satış, sığorta
  - istehsal, satış, xidmət, cari
- 

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- texnoloji tullantılar
  - texnoloji itkilər
  - xalis məsrəf
  - təchizat itkiləri
  - texniki-təşkilati itkilər
- 

Sual: Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir: (Çəki: 1)

- istehsal ehtiyatları;
  - bitməmiş ehtiyatlar;
  - gələcək dövrün xərcləri;
  - hazır məhsul;
  - pul vəsaitləri.
- 

Sual: Material məsrəf normasının tərkibinə nələr daxildir? (Çəki: 1)

- dəstləşdirici məmumatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər
  - xammal və yanacaq, material və dəstləşdirici məmumatlar, xalis (faydalı) məsrəf
  - xammal, təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf
  - təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər
  - xalis (faydalı) məsrəf, xammal, material və dəstləşdirici məmumatlar
- 

Sual: Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır? (Çəki: 1)

- fərdi və kütləvi normalar
- fərdi və qrup normaları

- müfəssəl və fərdi normalar
  - kütləvi və iriləşdirilmiş normalar
  - perspektiv və müfəssəl normalar
- 

Sual: İki məhsulgöndərmə arasındakı vaxt intervalında müəssisənin normal işini təmin etmək üçün hansı növ ehtiyat yaradılır? (Çəki: 1)

- sığorta ehtiyatı
  - cari ehtiyat
  - hazırlıq ehtiyatı
  - mövsümü ehtiyat
  - müəssisədaxili ehtiyat
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin tədavül fondlarına aid deyil? (Çəki: 1)

- anbardakı hazır məhsul
  - az qiymətli və tez köhnələn əşyalar
  - yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
  - pul vəsaitləri
  - debitor borcları
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin istehsal ehtiyatlarına aid deyil? (Çəki: 1)

- xammal, əsas material və satın alınmış yarımfabrikatlar
  - yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
  - köməkçi materiallar
  - tara və tara materialları
  - alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalar
- 

Sual: Gələcək dövrün xərclərinə daxildir: (Çəki: 1)

- hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə gəlir kimi məhsulun reallaşdırılmasından əldə edilən vəsaitlər;
  - hazırkı dövrdə satılmış, lakin gələcəkdə ödəniləcək məhsullar;
  - hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
  - gələcəkdə çəkilmiş, lakin hazırkı dövrdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər;
  - hazırkı dövrdə maya dəyərinə daxil edilmiş və xərc kimi geri qaytarılmış xərclər;
- 

Sual: Tədavül fondlarına daxildir: (Çəki: 1)

- bitməmiş istehsal;
  - hazır məhsul;
  - maşın və avadanlıqlar;
  - gələcək dövrün xərcləri;
  - istehsal ehtiyatları.
- 

Sual: Hansı göstəricilər dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- fondverimi və fondtutumu göstəriciləri;
  - növbəlilik əmsalı;
  - dövriyyə vəsaitlərinin dövretmə və yüklənmə əmsalı;
  - dövriyyə vəsaitlərinin məhsuldarlığı və ehtiyatı göstəriciləri;
  - dövriyyə vəsaitlərinin orta qalığı və fondverimi göstəriciləri.
- 

Sual: Müəssisədə bitməmiş istehsala aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- hazır məhsulun dəyəri;
  - istehsal prosesinə daxil olmamış xammal və materialların dəyəri;
  - yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması ilə əlaqədar xərclər;
  - əsas fondların yaradılması ilə əlaqədar xərclər;
  - istehsal prosesinə daxil olmuş və emal prosesində olan xammal və materialların dəyəri.
- 

Sual: Hazır məhsul: (Çəki: 1)

- normalaşdırılan dövriyyə fondlara aiddir
  - istehsal ehtiyatlarına aiddir
  - normalaşdırılmayan tədavül fondlarına aiddir
  - normalaşdırılan tədavül fondlarına aiddir
  - əsas fondlara aiddir
- 

Sual: Müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
  - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
  - öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
  - müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
  - müəssisənin öz pul vəsaitinin fasiləsiz dövrünü təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yaranmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
- 

Sual: Adətən gələcək dövrün xərcləri dövriyyə fondlarının neçə faizini təşkil edir? (Çəki: 1)

- 25;
  - 20;
  - 15;
  - 10;
  - 5
- 

Sual: Maddi resursların təfəssiləşdirmə dərəcəsinə görə məsrəf normaları necə qruplaşdırılır? (Çəki: 1)

- iriləşdirilmiş və kütləvi normalar
- müfəssəl və qrup normaları

- iriləşdirilmiş və müfəssəl normalar
- qrup və iriləşdirilmiş normalar
- perspektiv və müfəssəl normalar

---

**BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- dövrüyyə fondlarının həcmninin tədavül fondlarının həcminə nisbəti kimi
- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmninin tədavül fondlarının həcminə nisbəti kimi
- dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmninin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- dövriyyə vəsaitlərinin orta illik qalığının dövriyyə fondlarının həcminə nisbəti kimi

---

Sual: Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmninin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
- dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
- dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi
- istehsal edimiş məhsulun həcmninin tədavül fondlarının həcminə nisbəti kimi

---

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən
  - istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən;
  - istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan;
  - istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyin təşkilindən;
  - istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən.
-

Sual: Aşağıdakılardan amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir? (Çəki: 1)

- işçilərin sayı
- əsas fondların orta illik dəyəri
- mənfəətin həcmi
- işçilərin axını
- istehsal tsiklinin uzunluğu

Sual: Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qarılığına nisbəti kimi;
- dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi;
- dövriyyə vəsaitlərinin orta illik qarılığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
- dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;
- istehsal edilmiş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi.

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslı deyil? (Çəki: 1)

- istehsal tsiklinin uzunluğundan;
- reallaşdırılmış məhsulun həcmindən;
- istehsal olunan məhsulun həcmindən;
- istehsal prosesində xərclərin artma xarakterindən;
- məhsulun maya dəyərindən

Sual: İstehsal müəssisələrində materiallara qənaət necə hesablanır? (Çəki: 1)

- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə nisbəti kimi;
- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində materialın faktik məsrəfinə vurub ondan hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcmi çıxılır;
- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə hasili kimi;
- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasını hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcminə vurub ondan hesabat ilində materialın faktik məsrəfi çıxılır;
- məhsul, hissə, məmulat vahidinə material məsrəfi normasının və hesabat ilində məhsul, hissə, məmulatdan faktiki istehsalın həcmnin cəmindən hesabat ilində materialın faktik məsrəfi çıxılır.

## **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Məhsulun maya dəyəri: (Çəki: 1)

- məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amortizasiya ayırmalarının və s. xərclərin məcmu-sunu əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmu-sunu əks etdirir;
- məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala çəkilən xərclərin və əsas fondlardan amortizasiya ayırmalarının məcmu-sunu əks etdirir;
- rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.

Sual: İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır? (Çəki: 1)

- xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
- material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar və sair xərclər
- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
- xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;
- material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.

Sual: Hansı xərclər dəyişən xərclərə aiddir? (Çəki: 1)

- müəssisə direktorunun əmək haqqı
- təmir təsərrüfatında işləyən fəhlənin əmək haqqı
- əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı
- müəssisənin baş mühasibinin əmək haqqı
- əsas fondların amortizasiyası xərcləri

Sual: Hansı xərclər şərti sabit xərclərə aiddir? (Çəki: 1)

- əsas istehsal fəhlələrin əmək haqqı
- texnoloji ehtiyajlar üçün yanacaq xərcləri
- satın alınmış dəstləşdirici məmulatlar və yarımfabrikatların alınması xərcləri
- əsas xammal və materiala xərclər
- əsas fondların amortizasiyası xərcləri



Sual: Xərclərin kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi nəyə xidmət edir? (Çəki: 1)

- əmətəlik məhsulun maya dəyərini müəyyən etməyə
  - konkret məhsul vahidinin maya dəyərini müəyyən etməyə
  - əmək haqqı xərclərini müəyyən etməyə
  - ümumi məhsulun maya dəyərini müəyyən etməyə
  - amortizasiya ayırmalarını müəyyən etməyə
- 

Sual: Kompleks xərclərə hansı xərclər aiddir? (Çəki: 1)

- texnoloji məqsədlər üçün yanacağa çəkilən xərclər
  - texnoloji avadanlıqların amortizasiyası
  - əsas sexdə işləyən əsas fəhlənin əmək haqqı
  - xammal və əsas materiallara xərclər
  - ümum seö xərcləri xərcləri
- 

Sual: Məhsulun sex maya dəyərinə daxil edilməyən xərc növü hansıdır? (Çəki: 1)

- əsas və köməkçi materiallar
  - əsas fəhlələrin əmək haqqı
  - inzibati idarə işçilərinin əmək haqqı
  - texnoloji avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər
  - köməkçi fəhlələrin əmək haqqı
- 

Sual: Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rolu oynaya bilmir? (Çəki: 1)

- mənfəətin;
  - əmək məhsuldarlığının;
  - məhsul vahidi rentabelliyyəsinin;
  - qiymətin müəyyən edilməsində;
  - xalis mənfəətin
- 

Sual: Müəssisədə tam maya dəyəri ilə istehsal maya dəyərini fərqləndirən xərc maddəsi: (Çəki: 1)

- avadanlığın işi ilə əlaqədar xərc;
  - xammal və materialın alınmasına çəkilən xərclər;
  - məhsulun satışı ilə əlaqədar olan xərclər;
  - sex xərcləri;
  - ümumizavod xərcləri.
- 

Sual: Aşağıdakılardan hansı мясряфлярин формалашмасы мярщялялярина эюря maya dəyərini növünə aid edilmir? (Çəki: 1)

- təşkilati maya dəyəri;
  - texnoloji maya dəyəri;
  - məhsulun sex maya dəyəri;
  - istehsal maya dəyəri;
  - kommərsiya maya dəyəri.
-

## **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır? (Çəki: 1)

- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
- xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri;
- qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial sığortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;
- icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
- xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.

Sual: Aşağıdakılardan hansı xərc maddəsi sex maya dəyərinin tərkibinə aid deyil? (Çəki: 1)

- xammal, material, yarımfabrikat və dəstləşdirici məmulatlara sərf edilən xərclər
- istehsal fəhlələrinin əmək haqqı
- texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları
- ümum sex xərcləri
- inzibai idarə işçilərinin əmək haqqı

Sual: Məhsulun tam maya dəyərinin müəyyən olunması aşağıdakı hansı məsələlənin həlli üçün zəruri deyil? (Çəki: 1)

- marketinq tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
- məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
- qiymətin əmələgəlməsi;
- müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
- işin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.

Sual: Aşağıdakılardan hansı müəssisədə maya dəyərinin idarəedilməsi prosesinə aid olunmur? (Çəki: 1)

- maya dəyərinin proqnozlaşdırılması və planlaşdırılması;
- məhsulun keyfiyyətinin yüksəldilməsi;

- maya dəyərinin aşağı salınması yollarının müəyyən olunması;
  - məhsulun maya dəyərinin kalkulyasiyası;
  - məhsulun maya dəyərinin təhlili.
- 

Sual: Məhsulun əməktutumluğu nədir? (Çəki: 1)

- məhsul vahidinin istehsalına sərf edilən əməyin (adam-saatların) miqdarını göstərir;
  - məhsulun əməktutumunu göstərir;
  - müəssisədə məsul istehsalında iştirak edən işçilərin sayını göstərir;
  - məhsulun maya dəyərində əmək haqqı xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir;
  - işçilərin əmək haqqının azalması hesabına məhsulun maya dəyərinin azalmasını göstərir.
- 

Sual: Məhsulun fondtutumluğu nədir? (Çəki: 1)

- məhsul vahidinin düşən istehsal fondlarının dəyərini göstərir;
  - əsas fondların orta illik dəyərinin məhsulun maya dəyərində nisbətini göstərir;
  - istehsal edilmiş məhsulun 1 manatına düşən əsas fondların orta illik dəyərini göstərir;
  - əsas fondların 1 manatına orta illik dəyərini istehsal edilmiş məhsulun 1 manatına düşən istehsal edilmiş məhsulun həcmi göstərir;
  - məhsulun maya dəyərində amortizasiya ayırmalarının nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
- 

Sual: Məhsulun materialtutumluğu nədir? (Çəki: 1)

- məhsul vahidinin istehsalına nə qədər material işlədildiyini göstərir;
  - müəssisə anbarının nə qədər material tutumu olduğunu göstərir;
  - müəssisədə anbarların hazır məhsul tutma qabiliyyətidir;
  - məhsul vahidində işlədilən material həcmindən tullantı həcmi çıxıldıqdan sonra qalan hissədir;
  - məhsulun maya dəyərində material xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
- 

Sual: Aşağıdakılardan hansı xərc maddəsi istehsal maya dəyərinin tərkibinə aid deyil? (Çəki: 1)

- əsas xammal və materiallara sərf edilən xərclər;
  - istehsal fəhlələrinin əmək haqqı;
  - texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları;
  - ümum sex xərcləri;
  - məhsulun satışı ilə əlaqədar xərclər.
- 

Sual: Müəssisənin idarə edilməsi xərcləri hansı növ xərc maddəsinə daxildir? (Çəki: 1)

- texnoloji maya dəyərində;
- sex maya dəyərində;
- ümumzavod xərclərində;

- ümum sex xərclərinə;  
 istehsaldankənar xərclərə.
- 

Sual: Aşağıdakılardan hansı xərc maddəsi şərtidəyişən xərclərə aiddir? (Çəki: 1)

- ümum sex xərcləri;  
 ümumzavod xərcləri;  
 müəssisənin idarə edilməsi xərcləri;  
 istehsal fəhlələrinin əsas əmək haqqı;  
 sexin idarəetmə aparatının əmək haqqını.
- 

Sual: Müəssisədə istehsal xərcləri smetası: (Çəki: 1)

- kalkulyasiya maddələri üzrə hesablanır və məhsul vahidinin istehsalına çəkilən xərcləri göstərir;  
 sex maya dəyərini hesablamaq üçün tərtib edilir;  
 istehsaldankənar xərcləri əhatə edir;  
 müəssisədə şərti-sabit xərcləri müəyyən etmək üçün tərtib edilir;  
 istehsal proqramını yerinə yetirmək üçün müəssisənin sərf edəcəyi xərclərin cəmini göstərir.
- 

Sual: Müəssisədə məhsulun maya dəyərini aşağı salınması ehtiyatlarına aid deyil: (Çəki: 1)

- müəssisədə işçilərin əmək haqlarının və onların sosial inkişafına xərclərin artırılması;  
 müəssisədə istehsaldankənar xərclərinin azaldılması;  
 müəssisədə əmək məhsuldarlığının artırılması;  
 müəssisədə məhsulun fondtutumunun aşağı salınması;  
 müəssisədə məhsulun istehsalına çəkilən material xərclərinin aşağı salınması.
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: İqtisadi səmərə nədir? (Çəki: 1)

- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi.  
 Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar çəkilən xərclərin mütləq ölçüdə cəmi.

- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
- Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə.
- Ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı.
- 

Sual: Aşağıdakı əlamətlərdən hansı biri "səmərə" göstəricisinə xasdır? (Çəki: 1)

- nisbi göstəricidir.
- mütləq göstəricidir.
- müqayisəli göstəricidir.
- faiz göstəricisidir.
- xərc göstəricisidir.
- 

Sual: Aşağıdakı əlamətlərdən hansı biri "səmərəlilik" göstəricisinə xasdır? (Çəki: 1)

- nisbi göstəricidir.
- mütləq göstəricidir.
- həcm göstəricisidir.
- ölçüyə gəlməyən göstəricidir.
- xərc göstəricisidir.
- 

Sual: Səmərəlilik göstəricisi hansıdır? (Çəki: 1)

- səmərə.
- milli gəlir.
- səmərə ilə onun əldə edilməsinə çəkilən xərclərin kəmiyyət nisbəti.
- istehsalə sərf olunan məsrəflər.
- ümumi milli məhsul.
- 

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- İctimai istehsalın iqtisadi səmərəliliyini düzgün qiymətləndirmək üçün onun meyarı və göstəriciləri elmi-nəzəri və metodoloji cəhətdən dəqiq əsaslandırılmalıdır.
- Hər hansı bir sosial-iqtisadi prosesin kəmiyyət və keyfiyyət cəhətlərini özündə tam və dəqiqliklə əks etdirən meyar və göstəricilər olmadan həmin prosesin qiymətləndirilməsi və idarə edilməsi mümkün deyildir.
- Səmərəlilik göstəricisi–səmərə ilə xərclərin kəmiyyət nisbəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir.
- Səmərə öz-özlüyündə ictimai istehsalın səmərəliliyi haqqında təsəvvür yarada bilmir, çünki mütləq rəqəmdir, onu yaradan xərclərlə əlaqəsizdir.
- İctimai istehsalın səmərəlilik meyarı və ümumiləşdirici (meyar) göstəricisi arasında heç bir əlaqə və bağlılıq yoxdur.
- 

Sual: Səmərəlilik meyarı nədir? (Çəki: 1)

- İstehsal fəaliyyətinin aralıq nəticəsi olaraq məhsul istehsalına çəkilmiş xərclərin kəmiyyətidir.

- İstehsal fəaliyyətinin nəticəsi olaraq istehsal edilmiş məhsulun ümumi həcmnin dəyər ifadəsidir.
- İstehsal fəaliyyətində istifadə edilən bütün resursların istehlak həcmidir.
- İstehsal fəaliyyəti zamanı məhsul istehsalına çəkilmiş xərclərin faydalı hissəsidir.
- İstehsal fəaliyyətinin son nəticəsi olaraq məhsul istehsalına çəkilmiş xərclərin gətirdiyi səmərədir.
- 

Sual: İctimai istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- milli sərvət.
- il ərzində yaradılmış milli gəlir.
- il ərzində yaradılmış ümumi milli məhsul.
- il ərzində yaradılmış xalis milli məhsul.
- il ərzində yaradılmış ümumi daxili məhsul.
- 

Sual: Müəssisə səviyyəsində istehsalın iqtisadi səmərəliliyinin meyarı aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- ümumi gəlir
- istehsal olunan məhsulun dəyər ifadəsində həcmi
- əmtəlik məhsul
- mənfəət
- istehsal xərcləri
- 

Sual: Nisbi (müqaisəli) səmərəlilik nədir? (Çəki: 1)

- səmərənin əsaslı vəsait qoyuluşunun məbləğinə nisbətidir.
- variantlar üzrə cari xərclərin fərqi əsaslı vəsait qoyuluşlarının fərqi nisbətidir
- səmərəliliyin orta göstəricisidir.
- istehsal daxili ehtiyatlardan istifadə göstəricisidir.
- əsaslı vəsait qoyuluşu həcmnin səmərəyə nisbətidir
- 

Sual: İstehsal firmasının koomersiya işinin iqtisadi səmərəliliyi harada özünü büruzə verir? (Çəki: 1)

- istehsalda
- bazarda
- sexdə
- istehlakçının məkanında
- qiymətli kağızlar bazarında
- 

## **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input type="checkbox"/>

---

Sual: Hər hansı təşkilati-texniki tədbirin həyata keçirilməsinin iqtisadi səmərəliliyi necə müəyyən olunur? (Çəki: 1)

- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun istehsalına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyətinə nisbəti kimi.
- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun istehsalına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyətinə hasili kimi.
- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərə ilə onun istehsalına sərf edilmiş canlı və maddiləşmiş əməyin kəmiyyəti ilə cəmlənməsi kimi.
- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərədən onun istehsalına sərf edilmiş bütün xərclərin kəmiyyətinin çıxılması kimi.
- müəyyən vaxt vahidi ərzində (il) alınan iqtisadi səmərənin onun istehsalına sərf edilmiş yalnız canlı əməyin kəmiyyətinə nisbəti kimi.

Sual: Mütləq səmərəlilik nədir? (Çəki: 1)

- əldə olunan səmərənin kəmiyyətə miqdarıdır.
- əsaslı vəsait qoyuluşunun ümumi məbləğidir.
- əldə olunmuş səmərənin keyiyyətini xarakterizə edir.
- səmərənin əsaslı vəsait qoyuluşunun həcminə nisbətidir.
- əsaslı vəsait qoyuluşunun mənfəətə nisbətidir.

Sual: Müqayisəli (nisbi) səmərəlilik göstəricisi nə üçün hesablanır? (Çəki: 1)

- layihə variantları üzrə ayrı-ayrılıqda gözlənilən gəlirlərin hesablanması üçün tətbiq edilir.
- layihə variantları üzrə sərf ediləcək investisiyanın həcmi hesablamaq üçün tətbiq edilir.
- layihə variantlarından ən sərfəlisinin seçilməsi məqsədilə hesablanır və tətbiq edilir.
- layihə variantları üzrə gözlənilən məsrəflərin müqayisəsi üçün tətbiq edilir.
- müəssisənin mənfəətini hesablamaq üçün tətbiq edilir.

Sual: Müəssisələrdə əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəricisi kimi istifadə edilən rentabellik göstəricisi necə hesablanır? (Çəki: 1)

- illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyuluşuna nisbəti kimi.
- illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyuluşuna hasili kimi.
- illik mənfəətin bu mənfəəti təmin edən ümumi xərclərə nisbəti kimi.
- illik mənfəət artımının bu artımı təmin edən əsas fondlara nisbəti kimi.
- illik mənfəətin müəssisənin əsas və normalaşdırılan dövriyyə fondlarının orta illik dəyərində nisbəti kimi.

Sual: Müəssisədə investisiya layihəsinin qəbul edilməsi üçün inteqral səmərəlilik göstəricisi: (Çəki: 1)

- sıfır (0) bərabər olmalıdır.

- mənfi kəmiyyət olmalıdır.
  - müsbət kəmiyyət olmalıdır.
  - mənfiyə bərabər olmalıdır.
  - xərclərdən çox olmalıdır.
- 

Sual: Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir? (Çəki: 1)

- ümumi milli məhsul, ümumi rentabellik, məhsul vahidinin maya dəyəri.
  - əmək haqqının səviyyəsi, mənfəət.
  - ümumi daxili məhsul, ümumi gəlir.
  - əsaslı vəsait qoyuluşunun həcmi, əmtəəlik məhsul.
  - əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı.
- 

Sual: Əmək məhsuldarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- torpaq
  - kapital
  - əmək (iş qüvvəsi)
  - sahibkarlıq qabiliyyəti
  - xammal
- 

Sual: Materialtutumu göstəricisi aşağıdakı resurslardan hansılarının istifadəsinin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- informasiya resurslarının;
  - əsas və tədavül fondlarının.
  - əmək resurslarının;
  - maliyyə resurslarının;
  - xammal və material resurslarının.
- 

Sual: Əməyin səmərəlilik dərəcəsini hesablamaq üçün aşağıda verilənlərdən hansından istifadə edilir? (Çəki: 1)

- vaxt vahidi ərzində istehsal edilən məhsulun həcmi
  - vaxt vahidi ərzində sərf edilən elektrik enerjisi
  - vaxt vahidi ərzində sərf edilən materialların həcmi
  - məhsul vahidinin istehsalına sərf edilən xərclər
  - investisiya qoyuluşunun rentabelliği
- 

Sual: Aşağıdakılardan hansı istehsalın səmərəliliyini xarakterizə etmir? (Çəki: 1)

- vaxt vahidi ərzində istehsal olunan məhsulun kəmiyyətcə çoxaldılması
  - məhsul vahidi istehsalına sərf olunan vaxtın azaldılması
  - məhsul vahidinin maya dəyərinin azaldılması
  - material məsrəflərinə qənaət eilməsi
  - işçilərin sayının artması
-



Sual: Aşağıdakılardan hansı istehsalın səmərəliliyini əks etdirir? (Çəki: 1)

- hazır məhsul anbarında məhsul ehtiyatlarının artması
  - avadanlıqların istifadəsiz qalma müddətinin artması
  - məhsulun əməktutumunun azaldılması
  - anbarında material ehtiyatlarının artması
  - məhsulun satış həcmnin azalması
- 

Sual: Fondverimi göstəricisi istehsalın təşkili ünsürlərinin hansından istifadənin səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- istehsal əsas fondlarının
  - istehsal dövriyyə fondlarının
  - müəssisənin tədavül fondlarının
  - müəssisənin pul fondlarının
  - müəssisənin ehtiyat fondlarının
- 

Sual: Müəssisədə istehsal amillərindən istifadəni xarakterizə edən iqtisadi səmərəlilik göstəricilərinə aid deyil: (Çəki: 1)

- satışın rentabelliği göstəricisi;
  - əmək məhsuldarlığı göstəricisi;
  - fondverimi göstəricisi;
  - dövriyyə vəsaitlərinin yüklənmə əmsalı;
  - dövriyyə vəsaitlərinin dövretmə sürəti göstəricisi.
- 

Sual: Əsas kapitalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun əsas kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - əmtəlik məhsulun əsas kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - mənfəətin əsas kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - satışın həcmnin əsas kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - əsas kapitalın əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərində nisbəti kimi.
- 

Sual: Xüsusi kapitalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ümumi məhsulun xüsusi kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - əmtəlik məhsulun xüsusi kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - mənfəətin xüsusi kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - satışın həcmnin xüsusi kapitalla nisbətində faizlə ifadəsi kimi;
  - xüsusi kapitalın əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərində nisbəti kimi
- 

Sual: Texnoloji səmərəlilik nədir? (Çəki: 1)

- texnoloji istehsal üsullarından özünün faydalılığına görə eləsinin tətbiqidir ki, o, istehsala cəlb edilmiş amillərin dəyərləri istehsalın planlaşdırılmış hıcmi üçün optimal olsun
- texnoloji istehsal üsullarından eləsidir ki, o, istehsal amillərindən heç olmazsa birinə qənaət etməklə, onun vasitəsilə istehsalın nəzərdə tutulmuş həcmində nail olmaq mümkün olsun

- ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr ərzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
- ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr ərzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə
- ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı

---

**BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Maddi-texniki təminat nədir? (Çəki: 1)

- müəssisəni zəruri həcmdə maliyyə resursları ilə təmin edilməsi prosesidir;
- müəssisədə istehsalın yüksək ixtisaslı karlarla təmin edilməsi prosesidir;
- müəssisədə istehsalın material resurslar və texniki vasitələrlə təmin edilməsi prosesidir;
- müəssisədə innovasiya prosesinin həyata keçirilməsinin təmin edilməsi prosesidir;
- müəssisədə investisiya fəaliyyətinin tələb olunan həcmdə maliyyələşməsinin təmin edilməsi prosesidir;

Sual: Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas vəzifələrinə aid deyil? (Çəki: 1)

- material resurslarını ən səmərəli yolla əldə etmək, istehsalı xammal və materiallarla birləşərək, tam və vaxtında təmin etmək;
- müəssisənin əmək resurslarına olan tələbatının təmin edilməsi;
- məhsul göndərənlərlə səmərəli təsərrüfat əlaqələrini qurmaq;
- maddi-texniki təminat planlarını tərtib etmək;
- maddi-texniki təminat xidmətinin strukturunu təkmilləşdirmək;

Sual: Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas funksiyalarına aid deyil? (Çəki: 1)

- material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanması işləri üzrə nəzarətin təşkil edilməsi;
- müəssisənin idarəetmə aparatının işini təkmilləşdirmək;
- səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması;
- material resurslarına sifarişləri yoxlamaq üçün ümumi rəhbərlik hesablamalarının aparılması və yekun sifarişlərin tərtibi;

istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın – sifarişlərin müəyyən edilməsi;

---

Sual: Müəssisələrin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər neçə mərhələni özündə birləşdirir? (Çəki: 1)

- 3
  - 5
  - 4
  - 8
  - 7
- 

Sual: Müəssisədə sexlərin materiallarla mərkəzləşdirilmiş üsulla təchiz edilməsində hansı sxemdən istifadə edilmir? (Çəki: 1)

- rəqqas;
  - şüa;
  - dairəvi;
  - tranzit;
  - zona-dairəvi;
- 

Sual: Müəssisədə materiala tələbatı hesabladıqda aşağıdakı hansı metoddan istifadə edilmir? (Çəki: 1)

- məmulat üzrə hesablama metodu;
  - materialtutumluğa görə hesablama metodu;
  - nümunəvi təmsilçiyə (tipik nümayəndəyə) görə hesablama metodu;
  - hissə (detal) üzrə hesablama metodu;
  - oxşarlığa görə hesablama metodu (analoci metod);
- 

Sual: Müəssisənin avadanlığa ehtiyacı hansı hallarda yaranmır? (Çəki: 1)

- avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəldikdə;
  - əməyin stimullaşdırılmasına ehtiyac yarandıqda;
  - müəssisənin buraxdığı məhsulun komplektləşdirilməsi (dəstələşdirilməsi) zəruriyyəti yarandıqda;
  - avadanlıqlar mənəvi cəhətdən köhnəldikdə;
  - müəssisənin istehsal gücünü artırmaq zərurəti yarandıqda.
- 

Sual: Müəssisənin maddi-texniki təminatının mərhələlərinə aid deyil: (Çəki: 1)

- sifarişlər zənbilinə (istehsal proqramına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
  - təfəssilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
  - potensial məhsul göndərənlərin siyahısının işləyib hazırlanması;
  - seçilmiş məhsul göndərənlə (və ya vasitəçi ilə) dağınıqların aparılması və kontraktın bağlanması;
  - məhsulun satış strategiyasının müəyyən olunması.
-

Sual: Dairəvi reyslər sxemində sexlərin xammal və materiallarla təminatı necə həyata keçirilir? (Çəki: 1)

- eyni zonada yerləşən bir neçə istehlakçı sex xammal və materiallarla bir reyslə təchiz edilir;
- nəqliyyatın hər bir sexə doğru səfəri yüklə, anbara qayıdanda boş, yaxud tara ilə olur;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onları ayrı-ayrılıqda xammal və materiallarla təchiz edilir;
- müxtəlif zonalarda yerləşən istehlakçı sexlər xammal və materiallarla ayrı-ayrı reyslərlə təchiz edilir;
- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onlar xammal və materiallarla müxtəlif reyslərlə təchiz edilir.

---

**BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Anbarların çox sayda istehlakçı sexlərə xidməti zamanı hansı reyslərdən istifadə olunur? (Çəki: 1)

- zona;
- dairəvi;
- şüa;
- zona-dairəvi;
- rəqqas;

Sual: Maddi-texniki təminatın hansı forması seçilərkən tranzit və sifariş normaları əsas götürülür? (Çəki: 1)

- Kontrakt sistemi;
- «Dəqiq vaxtında» sistemi;
- Tranzit forma;
- Anbar forma;
- Ənənəvi forma;

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "A" qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 5 - 10 faizi;
  - 15-20 faizi;
  - 25-30 faizi;
  - 40-55 faizi;
  - 70-80 faizi.
-

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "B" qrupuna adətən bütün material nomenklaturunun sayca neçə faizi aid olunur? (Çəki: 1)

- 7 faizi
  - 23 faizi
  - 45 faizi
  - 25 faizi
  - 15 faizi
- 

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "B" qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 80 faizi
  - 20 faizi
  - 65 faizi
  - 35 faizi
  - 75 faizi
- 

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "S" qrupuna adətən bütün material nomenklaturunun sayca neçə faizi aid olunur? (Çəki: 1)

- 25-30 faizi
  - 40- 45 faizi
  - 60-65 faizi
  - 70-75 faizi
  - 80-85 faizi
- 

Sual: İstehsal ehtiyatları səviyyəsinə nəzarətin "A, B, S" üsulunda "S" qrupuna adətən ümumi material ehtiyatlarının bütün dəyərinin neçə faizi aid olunur? (Çəki: 1)

- 30 faizi
  - 45-50 faizi
  - 55 faizi
  - 75-80 faizi
  - 5 faizi
- 

Sual: İstehsal vasitələrinə tələbatın hesablanmasında hansı göstəricilərdən daha çox istifadə olunur? (Çəki: 1)

- əmək məhsuldarlığı və qəbul edilmiş sifarişlər portfelindən;
  - fondverimi və dövriyyə vəsaitlərinin dövretmə sürətindən;
  - işçilərin sayı və vaxt fondundan;
  - dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və materialın məsrəf normasından;
  - qəbul edilmiş sifarişlər portfeli və materialın məsrəf normasından.
- 

### **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	8
Maksimal faiz	8

---

Sual: Aşağıdakılardan hansı müəssisədə marketing fəaliyyətinin metodlarına daxil deyil? (Çəki: 1)

- daxili mühitin təhlili;
- istehlakçıların (alıcıların) təhlili;
- bazarda məhsulun hərəkətinin və satışın planlaşdırılması;
- qiymət siyasətinin işlənilib hazırlanması;
- xarici mühitin təhlili.

Sual: Aşağıdakılardan hansı marketingin funksiyalarına daxil deyil? (Çəki: 1)

- istehsalın optimal strukturunun müəyyən edilməsi;
- məhsul çeşidinin planlaşdırılması;
- satışdan sonrakı xidmətin təşkili;
- yeni istehlakçıların tapılması və seçilməsi.
- məhsul göndərənlərlə hesablaşmaların səmərəli təşkili.

Sual: Aşağıdakılardan hansı müəssisənin marketing fəaliyyətinə aid deyil? (Çəki: 1)

- müəssisələrin istehsal həcmnin (təklifinin) bazarın mövcud potensial tələblərinə uyğunlaşdırıla bilmə imkanlarının araşdırılması;
- işçilərin əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlərin işlənilib hazırlanması;
- müəssisənin istehsal etdiyi məhsula tələbatın, başqa sözlə, məhsul bazarının yaradılmasına və formalaşdırılmasına fəal təsir göstərilməsi
- müəssisədə məhsulların reallaşdırılması şəraitinə, tələbatın dəyişməsinə və s. bu kimi məsələlərə çevik münasibətlərin göstərilməsinə nəzarət edilməsi;
- bazarda məhsullara olan potensial tələbatın və ehtiyacın həcmnin, onun dinamikasının, şəraitinin, hadisələrin real gedişinin və onun inkişaf perspektivlərinin dəqiq nəzərə alınması.

Sual: Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə olunmur? (Çəki: 1)

- coğrafi əlamətlər;
- demoqrafik əlamətlər;
- təşkilati əlamətlər;
- psixografik əlamətlər;
- məhsula ehtiyac əlamətlər.

Sual: Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə olunur? (Çəki: 1)

- texnoloji əlamətlər;
- texniki əlamətlər;
- təşkilati əlamətlər;

- iqtisadi əlamətlər;  
 psixografik əlamətlər.
- 

Sual: Marketing nədir? (Çəki: 1)

- müəssisənin istehsal fəaliyyətini səmərəli maliyyələşdirilməsi mexanizmidir;  
 müəssisənin xammal və materiallarla təminatı prosesidir;  
 bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir;  
 bazarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;  
 idarəetmənin metodlarından biridir.
- 

Sual: Müəssisənin marketing sistemi aşağıdakı məsələlərin həllində iştirak etmir: (Çəki: 1)

- məhsul (xidmət) çeşidi və qiymətinin planlaşdırılmasında;  
 bazarın kompleks öyrənilməsində (tədqiqində);  
 plan üzrə işin yerinə yetirilməsi üçün zərur olan işçilərə tələbatın hesablanmasında;  
 potensial (real) tələbatın və ödənilməyən ehtiyacların müəyyən edilməsində;  
 bazarda mövcud olan tələbatın mümkün qədər çox ödənilməsinə nail olmaq məqsədilə tədbirlər sisteminin işlənilib hazırlanmasında.
- 

Sual: Ticarət vasitəçilərinə aid deyil: (Çəki: 1)

- agentlər;  
 dilerlər;  
 distributerlər;  
 kommissiyajerlər;  
 konsaltinq təşkilatı.
- 

## **BÖLMƏ: 1002**

Ad	1002
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Aşağıdakılardan hansı marketingin idarə edilməsi prosesinə aid deyil? (Çəki: 1)

- bazar imkanlarının təhlili;  
 məqsədli bazarın seçilməsi;  
 materiallara tələbatın hesablanması;  
 marketing kompleksinin işlənilib hazırlanması;  
 marketing tədbirlərinin həyata keçirilməsi.
- 

Sual: Aşağıdakılardan hansı marketingin funksiyalarına aiddir? (Çəki: 1)

- avadanlıqlara tələbatın müəyyən edilməsi;
  - işçilərin sayının planlaşdırılması;
  - xammala tələbatın müəyyən edilməsi;
  - əmtəələrin satış bazarlarının müəyyənləşdirilməsi.
  - əmək məhsuldarlığının artırılması yollarının müəyyən edilməsi.
- 

Sual: Aşağıdakı prinsiplərin hansından marketing şöbəsi yaradılarkən istifadə edilmir? (Çəki: 1)

- ahəngdarlıq prinsipi üzrə təşkil;
  - əmtəə-bazar prinsipi üzrə təşkil;
  - bazar prinsipi üzrə təşkil;
  - əmtəə istehsalı prinsipi üzrə təşkil;
  - funksional prinsip üzrə təşkil.
- 

Sual: Marketing şöbəsi yaradılarkən aşağıdakı prinsiplərin hansından istifadə olunur? (Çəki: 1)

- sosial prinsip;
  - coğrafi prinsip;
  - təklif prinsipi;
  - stimullaşdırıcı prinsip;
  - təşkilati prinsip.
- 

Sual: Marketing proqramının hazırlanmasında aşağıdakı elementlərin hansından istifadə edilmir? (Çəki: 1)

- satış bazarının müəyyən edilməsi;
  - dövriyyə vəsaitlərinin dövretmə uzunluğunun müəyyən edilməsi;
  - bazar segmentinin müəyyən edilməsi;
  - daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların dəqiqləşdirilməsi;
  - marketing məqsədlərinin müəyyən olunması.
- 

Sual: Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilmir? (Çəki: 1)

- məqsədlərin müəyyən olunması;
  - mənfəətin bölgüsü;
  - konyunktura və tələb üzrə proqnozların hazırlanması;
  - məhsulların reallaşdırılması proqnozlarının işlənməsi;
  - satışın idarəedilməsi üzrə xərclər mərtəbəsinin tərtibi.
- 

Sual: Aşağıdakılardan hansı satışın təşkilinə aid edilmir? (Çəki: 1)

- iş qüvvəsi və istehsal vasitələrinin məkan baxımından düzgün əlaqələndirilməsinin təşkili;
  - tələbin stimullaşdırılmasının və reklam fəaliyyətinin təşkili;
  - ticarət kommunikasiyalarının, hüquqi və iddia işlərinin təşkili;
  - informasiya-dispetçer xidmətinin hesabatlarının hazırlanmasının təşkili;
  - əmtəənin hərəkəti texnologiyası;
-



Sual: Aşağıdakılardan hansı satış kanalında olan axınlara daxil edilmir? (Çəki: 1)

- informasiya axını;
- maliyyə axını;
- fiziki axın;
- mülkiyyət hüququnun axını;
- iş qüvvəsinin axını;

Sual: Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilir? (Çəki: 1)

- maddi-texniki təminat planlarının tərtib etmək;
- əlavə xidmətlərin, xarici ticarət əməliyyatlarının, reklam fəaliyyətinin planlaşdırılması;
- müəssisədə innovasiya prosesinin planlaşdırılması,
- əmək haqqının müəyyənləşdirilməsi;
- müəssisənin əmək resurslarına olan tələbatın planlaşdırılması.

Sual: Aşağıdakılardan hansı satış kanalında olan axınlara daxil edilir? (Çəki: 1)

- sifarişlər axını;
- iş qüvvəsinin axını;
- tələb axını;
- iqtisadi axın;
- resurs axını;

### **BÖLMƏ: 1101**

Ad	1101
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsalın ictimai təşkili formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi istehsal;
- istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinləşdirilməsi;
- istehsalın elektriklişdirilməsi, mexanikləşdirilməsi, avtomatlaşdırılması və kimyalaşdırılması;
- istehsalın mexanikləşdirilməsi, kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması;
- istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, mexanikləşdirilməsi və avtomatlaşdırılması.

Sual: İstehsalın təmərküzləşməsi nədir? (Çəki: 1)

- bütün sənaye müəssisələrinin birliyi

- istehsal həcminin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi
  - yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması
  - sənaye sahəsində kiçik müəssisələrin tamamilə iflası
  - sahədə məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi artması
- 

Sual: İstehsalın təmərküzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur? (Çəki: 1)

- müəssisələrin iriləşməsi;
  - müəssisədə işçilərinin sayının azalması;
  - müəssisənin ölçülərinin kiçilməsi;
  - texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması
  - əmək bölgüsünün dərinləşməsi.
- 

Sual: Nisbi təmərküzləşdirmə nədir? (Çəki: 1)

- sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
  - sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
  - sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
  - sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
  - sahəyə daxil olan müəssisələrin ölçülərinin azalmasıdır
- 

Sual: Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır? (Çəki: 1)

- məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi;
  - məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
  - məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
  - eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
  - eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.
- 

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi;
  - istehsal, satış, idxal və ixrac;
  - aqreqat, istehsal-texniki və texnoloji;
  - konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;
  - aqreqat, mexaniki, texniki.
- 

Sual: Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri;
- ölçülərinə görə ən kiçik ölçülü müəssisələr qrupunun istehsal həcmi;
- milli iqtisadiyyatın əsas fondları dəyərinə görə strukturu;
- sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta ölçüsü;

müəssisənin istehsal səviyyəsinin yalnız fəaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi çəkisi və əsas fondların orta illik dəyəri.

---

Sual: Müəssisənin ölçüsü nədir? (Çəki: 1)

- Bu, istehsalın ölçüsüdür
- İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin əldə etdiyi mənfəətin həcmi əks etdirir
- istehsal prosesinin təşkili formalarının kəmiyyət xarakteristikasıdır və müəssisədə toplanmış maddi və əmək resurslarının məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur
- istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və ya dəyər göstəricilərində məhsulun kəmiyyəti ilə müəyyən olunur
- İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin istehsal xərclərinin həcmi ilə müəyyən olunur
- 

### **BÖLMƏ: 1102**

Ad	1102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Bazar iqtisadiyyatı şəraitində istehsalın ictimai təşkilinin hansı forması daha çox perspektivli sayılır? (Çəki: 1)

- istehsalın təmərküzləşməsi
- istehsalın kooperativləşməsi
- istehsalın ixtisaslaşması
- istehsalın kombinləşməsi
- istehsalın universallaşması
- 

Sual: Təmərküzləşmənin mütləq mənada artması nədir? (Çəki: 1)

- sahəyə daxil olan müəssisələrin istehsal əlaqələrinin güclənməsidir
- sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
- sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
- sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
- sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
- 

Sual: Aqreqat təmərküzləşməsi necə baş verir? (Çəki: 1)

- müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;
- aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;

- müəssisədə köməkçi və xidmətedici bölmələrin sayının artırılması yolu ilə;
  - köməkçi və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə.
- 

Sual: İstehsal-texniki təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
  - aqreqat və avadanlıqların texnoloji strukturun-da da-ri-ha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
  - aqreqat və avadanlıqların texnoloji strukturun-da da-ri-ha güclülərin, məhsuldarlığı yüksək olanların sayının azaldılması yolu ilə;
  - müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;
  - müəssisədə qurulmuş avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə.
- 

Sual: Texnoloji təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
  - müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;
  - aqreqat və avadanlıqların texnoloji strukturun-da da-ri-ha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
  - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün artırılması yolu ilə;
  - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün azaldılması yolu ilə;
- 

Sual: Sənayedə təmərküzləşmənin hansı forması daha səmərəli hesab edilir? (Çəki: 1)

- ixtisaslaşmış istehsalın təmərküzləşməsi;
  - kombinəlanmış istehsalın təmərküzləşməsi;
  - univerisal müəssisələrin ölçülərinin artırılması;
  - avadanlıqların güc vahidlərinin artırılması yolu ilə təmərküzləşmə;
  - müəssisələrdə eyni tip avadanlıqların sayının artırılması;
- 

Sual: Aşağıdakı göstəricilər arasında istehsalın təmərküzləşməsinə daha düzgün əks etdirəni hansıdır? (Çəki: 1)

- sənaye-istehsal heyətinin orta illik sayı;
  - istehsal əsas fondlarının orta illik dəyəri;
  - istehsal edilən məhsulun həcmi;
  - texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyəti;
  - istehsal dövrüyə fondlarının orta illik dəyəri.
- 

Sual: Aşağıdakılar hansı müəssisənin ölçüsünə təsir göstərən istehsaldaxili amillərdəndir? (Çəki: 1)

- ərazinin relyefi, əmək ehtiyatlarının mövcudluğu, su təchizatı, enerji təminatı, kadrların ixtisas səviyyəsi, istehlakçıların gəlirləri və s.
- texnikanın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun orijinallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyəsi və s.

xammal və nəqliyyat amilləri, demoqrafik vəziyyət, iqtisadi-coğrafi amilləri, regionun mənim-sənilmə vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, eko-loji vəziyyət, vaxt amili və s.

elmi-texniki tərəqqi, istehsalın ictimai təşkili formaları, istehsalın ahəngdar təşkili, istehsalın təşkili tipi, istehsal üsulu və s.

makroiqtisadi sabitlik, inflyasiya səviyyəsi, məhsulun qiyməti, müəssisənin bazar mövqeyi, bazar rəqabəti və s.

---

Sual: Aşağıdakı sənaye sahələrində iri müəssisələr tam üstünlüyə malikdir: (Çəki: 1)

yeyinti sənayesi; yüngül sənaye, gön-dəri və ayaq-qarı sənayesi, metal emalı sənayesi, kombinələşdirilmiş yem istehsalı;

bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması, oyun-caq istehsalı, kimyəvi təmizləmə və boyama, dəftərxana ləvazimatı istehsalı;

ağac emalı və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları, toxuculuq, balıq, konserv sənaye sahələri;

elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və neft-kimya sənayesi, sement istehsalı, maşın-qayırma, şüşə və çini-saxsı sənayesi;

istehlak malları istehsalı, istehsal vasitələrinin istehsalı, tikinti materialları sənayesi, emal sənayesi.

---

Sual: Aşağıdakılardan hansı səmərəlilik baxımından iri müəssisənin üstünlüyünü şərtləndirən amil hesab edilmir: (Çəki: 1)

İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan avadanlıqlar tətbiq etmək mümkündür;

İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formalarına keçmək daha asan olur;

İri istehsalda hazırlanan məhsulun maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur

İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü konstruktor büroları yaratmaq mümkün olur;

İstehsalın iri müəssisələrdə cəmlənməsi daxili bazarda rəqabət iştirakçılarının sayının artmasına gətirib çıxarır.

---

Sual: Təmərküzləşmənin aqreqat forması daha çox iqtisadi üstünlüklərə malikdir. Ona görə ki: (Çəki: 1)

bu, istehsalın ekstensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;

bu, istehsalın intensiv yolla təmərküzləşdirilməsi olduğundan qənaət imkanı böyükdür;

bu zaman istehsal meydançalarının genişlənməsi baş verdiyindən əlavə xərclər artır;

bu zaman yeni istehsal bölmələrinin enerji təminatı əlavə xərclər tələb edir;

bu, istehsalın həm intensiv, həm də ekstensiv yolla təmərküzləşdirilməsidir.

---

## **BÖLMƏ: 1201**

Ad

1201

Suallardan

11

---



Sual: İctimai əmək bölgüsünün formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı, kütləvi;
- mütləq, nisbi, integrallaşdırılmış;
- fərdi, texniki, texnoloji;
- ümumi, xüsusi, fərdi;
- fiziki, mexaniki, texnoloji.

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
- müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sığra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.

Sual: Texniki əmək bölgüsü nədir? (Çəki: 1)

- istehsal prosesləri arasında olan texnoloji fərqlərdir;
- ayrı-ayrı iş yerlərində tətbiq olunan texnika və texnologiyanın fərqli olmasıdır;
- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir
- müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;

Sual: Ümumi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
- istehsal proseslərində müasir texnika və texnologiyanın tətbiq edilməsidir;
- sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır.

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmçinin məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir.
  - müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir.
  - müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır.
  - müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir.
  - müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır.
- 

Sual: İxtisaslaşdırma necə meydana çıxır? (Çəki: 1)

- istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində;
  - müəssisələrin ölçüsünün böyüməsi nəticəsində;
  - əmək bölgüsünün inkişafı və dərinləşməsi nəticəsində;
  - müxtəlif istehsalların bir müəssisədə birləşməsi nəticəsində;
  - müəssisələr arasında uzunmüddətli təsərrüfat əlaqələrinin yaranması nəticəsində.
- 

Sual: Müəssisə miqyasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləşməsidir;
  - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, təbii sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə təmərküzləşməsidir;
  - müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
  - eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləşməsidir;
  - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir.
- 

Sual: Müəssisədaxili ixtisaslaşdırma nədir? (Çəki: 1)

- müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
  - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir;
  - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir;
  - istehsal prosesinin və iş yerlərinin səmərəli və yüksək məhsuldarlıqlı texnika ilə təmin olunmasıdır;
  - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir.
- 

Sual: Sahə üzrə ixtisaslaşma nədir? (Çəki: 1)

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün geniş nomenklaturada məhsul istehsalının müəyyən dövr üçün bir sahədə cəmləşməsidir;

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır;
- özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir sahədə cəmləşməsidir.
- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
- iqtisadi əməkdaşlıq birliklərinə daxil olan ölkələrin müəyyən məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmasıdır.
- 

Sual: İstehsalın kooperasiyalaşdırılması nədir? (Çəki: 1)

- müəssisələrin hər hansı məhsulun birgə istehsalı üçün yaratdıqları birlik formasıdır;
- müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır;
- bazar seqmentini ələ keçirmək üçün müəssisələrin gizli razılığıdır;
- ölkədə hər hansı məhsul istehsal etmək məqsədilə xarici investorların cəlb edilməsidir.
- bir-birinin fəaliyyət nəticələrinə ehtiyacı olan müəssisələrin öz aralarında əmtəə və xidmətlərlə hesablaşmaları prosesidir.
- 

Sual: İstehsalın kooperativləşdirilməsinin formaları hansılardır? (Çəki: 1)

- aqreqat, hissə və texnoloji mərhələ üzrə
- aqreqat, istehsal-texniki və texnoloji;
- əşya, texniki, fiziki;
- texnoloji, əşya, mexaniki;
- əşya, istehsal-texniki və texnoloji mərhələ üzrə
- 

## **BÖLMƏ: 1202**

Ad	1202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Müəssisə miqyasında ixtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- əşya, hissə və texnoloji mərhələ üzrə;
- aqreqat, əşya və istehsal-texniki;
- əşya, texniki, mexaniki;
- fiziki, aqreqat, texnoloji mərhələ üzrə;
- hissə, istehsal-texniki, mexaniki.
- 

Sual: Əşya formasında ixtisaslaşdırma nədir? (Çəki: 1)



- istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
  - müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
  - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;
  - bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsidir;
  - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif müəssisələr arasında bölünməsidir.
- 

Sual: Soyuducu istehsalını həyata keçirən zavod hansı formada ixtisaslaşmış sayılır? (Çəki: 1)

- istehsal-texniki formada
  - hissə formasında
  - əşya formasında
  - texnoloji mərhələ üzrə
  - avadanlıq formasında
- 

Sual: Mərkəzləşdirilmiş tökmə müəssisəsinin ixtisaslaşma formasını göstərin. (Çəki: 1)

- istehsal-texniki formada
  - hissə formasında
  - əşya formasında
  - texnoloji mərhələ üzrə
  - avadanlıq formasında
- 

Sual: İxtisaslaşdırma səviyyəsini səciyyəlnədirən göstəricilər hansılardır? (Çəki: 1)

- əşya, hissə, texnoloji mərhələnin miqdarı və sayı
  - hissə və məhsulun sahə üzrə məbləği, sahənin ümumi sənaye məhsulunda xüsusi çəkisi
  - sənayedə müstəqil sahələrin sayı; ixtisaslaşmış sahə məhsulunun ümumi istehsaldakı payı, müəssisənin istehsal etdiyi əsas məhsulun ümumi istehsalda xüsusi çəkisi, növü, tipi, ölçüsü və modellərin sayı, ixtisaslaşmış müəssisələr və sexlərin ümumi istehsaldakı payı
  - sənaye sahəsinin ümumi həcmi, sahədəki müəssisələrin sayı, sahədə işləyənlərin orta illik sayı, sahədə əmək haqqı fondu, sahəyə illik vəsait qoyuluşu
  - ixtisaslı fəhlələrin ümumi sayı, ixtisaslaşmış müəssisələrin ümumi sayı, texnoloji mərhələlərin sayı
- 

Sual: Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur? (Çəki: 1)

- sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnoloji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı və növləri;
- müəssisənin müəyyən dövr ərzində istehsal etdiyi məhsulun həcmi;

- müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı;
  - bir iş yerinə düşən hissə-əmaliyyatların sayı;
  - bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.
- 

Sual: Aşağıdakılardan hansı istehsalın kooperasiyalaşdırılmasına xas olan cəhətdir? (Çəki: 1)

- müəssisənin buraxdığı məhsulun bütün detal, qovşaq və hissələri həmin müəssisənin ayrı-ayrı sexlərində istehsal olunur
  - müəssisənin bütün bölmələri bir-biri ilə texnoloji bağlılığı olmayan məhsullar buraxır
  - müəyyən məhsulun istehsalı və satışı bütünlüklə bir müəssisədə cəmlənmişdir
  - eyniadlı məhsul istehsalçıları arasında bazarın bölüşdürülməsi ilə bağlı razılıq olur
  - müəssisə bir məhsulun hazırlanması üçün müxtəlif müəssisələrdən detal, qovşaq hissə və yarımfabrikat alır;
- 

Sual: Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, şin və başqa hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir? (Çəki: 1)

- aqreqat üzrə kooperativləşdirmə
  - əşya üzrə kooperativləşdirmə
  - istehsal-texniki üzrə kooperativləşdirmə
  - hissə üzrə kooperativləşdirmə
  - texnoloji mərhələ üzrə kooperativləşdirmə
- 

Sual: Texnoloji mərhələ üzrə kooperativləşdirmə nədir? (Çəki: 1)

- son hazır məhsulun istehsalı üzrə ixtisaslaşmış baş müəssisə əlaqədar müəssisələrdən hissə və qovşaqlar almaqla məhsulun istehsalı işini tamamlayır
  - baş müəssisə kooperasiyaya daxil olan zavodlardan elektrik mühərrikləri, generatorlar, nasoslar, kompressorlar və s. kimi məmulatlar almaqla hazır məhsulun istehsalını tamamlayır
  - bir müəssisə digərinə müəyyən yarımfabrikatlar göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən bir mərhələsinin icrasını həyata keçirir
  - baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili bazarda satışını həyata keçirir
  - baş müəssisə əməkdaşlıq etdiyi müəssisələrin məhsullarının daxili və xarici bazarda satışını həyata keçirir
- 

Sual: Ərazi və sahə üzrə təşkil baxımından istehsalın kooperasiyalaşdırılmasının hansı formaları vardır? (Çəki: 1)

- ölkədaxili, ölkələrarası, bölgədaxili
  - sahədaxili, ölkədaxili, rayondaxili
  - ölkələrarası, ölkədaxili, sahələr arası, sahədaxili,
  - rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
  - rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası
-

Sual: Sahədaxili kooperativləşdirmə nədir? (Çəki: 1)

- belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
- belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
- kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yertəşdirilmiş müəssisələr arasında baş verir
- belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
- belə kooperativləşdirmə ayrı-ayrı ölkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır

Sual: Rayonlararası kooperativləşdirmə nədir? (Çəki: 1)

- kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
- belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
- belə kooperativləşdirmə zamanı 2 qonşu ölkənin sərhəd rayonlarında olan müəssisələr arasında təsərrüfat əlaqələri yaranır
- belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
- belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır

Sual: Kooperativləşmə səviyyəsini səciyyələndirən göstəricilər hansılardır? (Çəki: 1)

- məhsul istehsalında iştirak etmiş müəssisələrin sayı və maya dəyərində ən böyük payın xüsusi çəkisi
- ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
- bir iş yerinə düşən hissə-əməliyyatların sayı, əməliyyatların təhkim olunma əmsalı, bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, istehsaldakı texnoloji mərhələ və sahələrin sayı
- bir müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı, məhsulun maya dəyərində «sətın alınmış yarımfabrikat və məmulatlar» adlı xərc maddəsinin xüsusi çəkisi, bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası kooperativləşdirmənin nisbəti
- aqreqlərin müştərək istifadəsi, hissələrin sayı, texnoloji proseslərdə iştirak edən müəssisələrin sayı

### **BÖLMƏ: 1301**

Ad	1301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sənayedə kombinləşdirmə nədir? (Çəki: 1)

- istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir.
  - texnoloji və təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların vahid istehsal kompleksində birləşdirilməsi-dir.
  - birlik və müəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir.
  - müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir.
  - oxşar məhsulları istehsal edən müxtəlif müəssisələrin bir mərkəzdən idarə edilməsidir.
- 

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin səciyyəvi xüsusiyyəti hesab olunur? (Çəki: 1)

- istehsal prosesinin yalnız bir müəssisədə baş verməsi, istehsal olunmuş məhsulların istehlakçıya çatdırılmasında heç bir vasitəçidən istifadə edilməməsi
  - istehsal prosesinin mərhələləri arasındakı ahəngdarlı, müəssisələrin mülkiyyətçisinin eyni şəxs olması, vahid mərkəzləşdirilmiş idarəetmə sistemi
  - müxtəlif müəssisələrin istehsalı olan hissə və qovşaqların bir müəssisədə son məhsul formasında yığılması
  - istehsalın yalnız sifarişlər əsasında olması, sifariş edilmiş məhsulların bir neçə müəssisə tərəfindən istehsalı
  - müxtəlif istehsalların birliyi, kombinata daxil olan müəssisələrin texniki-iqtisadi vəhdəti, vahid enerji sistemi və nəqliyyat bazası
- 

Sual: Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinləşmənin formaları hansılardır? (Çəki: 1)

- aqreqat, istehsal-texniki və texnoloji
  - xammalın ardıcıl emalına görə, xammalın kompleks emalına görə, tullantılardan istifadəyə görə
  - şaquli, üfiqi və qarışıq
  - alət, hissə və texnoloji mərhələ üzrə
  - fərdi, seriyalı və kütləvi
- 

Sual: İstehsallar arasında əlaqələrin xarakterindən asılı olaraq kombinləşmənin tipləri hansılardır? (Çəki: 1)

- aqreqat, istehsal-texniki, texnoloji
  - xammalın ardıcıl emalı, xammalın kompleks emalı, tullantılardan istifadə
  - fərdi, seriyalı, kütləvi
  - alət, hissə və texnoloji mərhələ üzrə
  - şaquli, üfiqi, qarışıq
- 

Sual: Qarışıq kombinləşmə tipi nə vaxt olur? (Çəki: 1)

- xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınanda
- xammal ardıcıl emal olunanda
- xammal kompleks emal olunanda
- məhsulun həm istehsalı, həm də satışı bir müəssisədə cəmləşəndə
- müxtəlif müəssisələrdə istehsal edilən hissə və qovşaqlar bir müəssisədə hazır məhsul kimi yığılanda

---

Sual: Aşağıdakı cəhətlərdən hansı kombinəlmə üçün səciyyəvi deyildir? (Çəki: 1)

- müxtəlif istehsalların ərazicə birliyi
  - vahid satış şəbəkəsinin olması
  - kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti
  - vahid enerji sistemi
  - vahid nəqliyyat bazası
- 

Sual: Aşağıdakı əlamətlərdən hansı kombinəlməmiş müəssisələr üçün səciyyəvi deyil? (Çəki: 1)

- texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasiləsiz baş verir
  - texnoloji prosesin bir mərhələsindən digərinə keçid ən qısa yolla baş verir
  - istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur
  - istehsallardan birinin məhsulu digəri üçün material və ya yarımfabrikat rolunda çıxış edir
  - istehsallardan hər birinin məhsulu birbaşa satış bazarlarına çıxarılır
- 

Sual: Kombinəlmənin əsas şərti nədir? (Çəki: 1)

- kombinata daxil olan müxtəlif müəssisələr arasında bazarın bölüşdürülməsidir
  - kombinata daxil olan müxtəlif müəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
  - müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsidir
  - müxtəlif profilli istehsalların eyni bir ölkədə yerləşdirilməsidir
  - eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsidir
- 

Sual: Aşağıdakı cəhətlərdən hansı həm kombinəlməyə, həm də təmərküzləşməyə şamil olunur? (Çəki: 1)

- müəssisələrin ölçüsünün böyüməsi
  - müəssisələrin istehsal etdiyi məhsul digəri üçün xammaldır;
  - işçilərin sayının azalması
  - müxtəlif istehsalların birliyi;
  - analoji məhsullar istehsal edən müəssisələrin birliyi;
- 

Sual: İstehsalın ixtisaslaşması və kombinəlmənin qarşılaşdırılmasını nəzərdə tutan aşağıdakı fikirlərdən hansı düzdür? (Çəki: 1)


- ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturasını məhdudlaşdırır, kombinəlmə isə genişləndirir;
  - ixtisaslaşma müəssisənin buraxdığı məhsul nomenklaturasını genişləndirir, kombinəlmə isə məhdudlaşdırır;
  - ixtisaslaşma müəssisənin buraxdığı məhsulun həcmi məhdudlaşdırır, kombinəlmə isə genişləndirir;
  - ixtisaslaşma müəssisənin məhsul bazarını məhdudlaşdırır, kombinəlmə isə genişləndirir;
  - müəssisənin istehsal xərclərinə qənaət yaradır, kombinəlmə isə xərclərin artmasına gətirib çıxarır
-

Sual: Aşağıdakı əlamətlərdən hansə kombinələşdirməni xarakterizə edir? (Çəki: 1)

- Kombinələşdirmə - müəssisədə istehsalın təşkili tiplərindən biridir
- Kombinələşdirmə - müəssisədə istehsalın təşkili üsullarından biridir
- Kombinələşdirmə - istehsalın ictimai təşkili formalarından biridir
- Kombinələşdirmə - marketinqin təşkili üsuludur
- Kombinələşdirmə - müəssisənin maliyyə vəziyyətinin təhlili vasitəsidir.

---

### **BÖLMƏ: 1302**

Ad	1302
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qara metallurgiya kombinatı üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
- xammalın kompleks emalı
- texnoloji mərhələ üzrə
- üfiqi kombinələşdirmə
- istehsal-texniki kombinələşdirmə

Sual: Mineral (üzvi) xammalın emalı kombinatları üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
- texnoloji mərhələ üzrə
- xammalın kompleks emalı
- tullantılardan istifadəyə əsaslanan
- texniki kombinələşdirmə

Sual: Neftayırma müəssisələri üçün kombinələşmənin hansı forması səciyyəvidir? (Çəki: 1)

- xammalın ardıcıl emalı
- texnoloji mərhələ üzrə
- xammalın kompleks emalı
- tullantılardan istifadəyə əsaslanan
- şaquli kombinələşdirmə

Sual: Şaquli kombinələşmənin səciyyəvi xüsusiyyəti nədir? (Çəki: 1)

- xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
- xammalın kompleks emalını nəzərdə tutur

- ayrı-ayrı müəssisələrdə istehsal olunan qovşaq və hissələr bir müəssisədə son məhsul kimi yığılır;
  - müxtəlif müəssisələrdə istehsal olunan məhsullar bir müəssisə tərəfindən satılır
  - xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsul, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır
- 

Sual: Azərbaycanda kombinatların yaradılması üçün daha geniş imkanların olduğu sənaye sahəsi hansıdır? (Çəki: 1)

- yeyinti sənayesi
  - ağır metallurgiya
  - neft-kimya sənayesi
  - ağac emalı sənayesi
  - hasilat sənayesi
- 

Sual: Kombinləşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür? (Çəki: 1)

- sənaye sahələri üzrə göstəricilər, ərazi üzrə göstəricilər
  - texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi çəkisi; kombinatların işçi heyətinin ümumi istehsal işçi heyətində xüsusi çəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi.
  - əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımavtomat və avtomat dəzgahların sayı, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi çəkisi
  - əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
  - kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi.
- 

Sual: Aşağıdakı göstəricilərin hansından kombinləşmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir? (Çəki: 1)

- kombinatda bir iş yerinə düşən hissə-əməliyyatların sayı
  - kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
  - kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
  - kombinatın müəssisələrində olan avadanlıqların orta gücü
  - kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
- 

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- xammal və materialların daşınma xərclərinə ciddi qənaət olunur
  - idarəetmənin çevikliyi artır
  - məhsulun rəqabət qabiliyyəti yüksəlir
  - məhsulların satış sürəti artır
  - avadanlıqların boşdayanma halları azalır
- 

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin iqtisadi səmərəliliyini xarakterizə etmir? (Çəki: 1)

- kombinatın əsas istehsallarında əmək predmetləri və vasitə-lərinə, iş qüvvəsinə çəkilən xərclərə qənaət;
- xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclə-rinə qənaət;
- istehsal ehtiyatları həcmnin ciddi surətdə azalması;
- müəssisənin istehsal quruluşunun sadəliyi;
- istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət.

Sual: Yüngül sənaye üçün kombinələşmənin hansı forması daha səciyyəvi ola bilər? (Çəki: 1)

- xammalın kompleks emalına görə
- xammalın ardıcıl emalına görə
- tullantılardan istifadəyə görə
- istehsal-texniki
- üfiqi kombinələşmə

Sual: Üfiqi kombinələşmə tipinin səciyyəvi xüsusiyyəti hansıdır? (Çəki: 1)

- bu, xammalın ardıcıl olaraq emal edilərək yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur
- bu, xammalın bir-biri ilə əlaqəli bir neçə müəssisədə hazır məhsula çevrilməsini nəzərdə tutur
- bu, xammalın bir növünün ardıcıl emalından əsas yarımfabrikat və ya hazır məhsulun, tullantılardan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsulların alınmasını nəzərdə tutur
- bu, ilkin xammalın emalının bir neçə axınının mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alınır
- bu, əlaqəli istehsalların hamısında istehsal həcmələrinin böyüməsini nəzərdə tutur

### **BÖLMƏ: 1401**

Ad	1401
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisədə idarəetmə nədir? (Çəki: 1)

- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rının sərfi ilə nail olmağa yönəldilmiş idarə-et-mə subyekti ilə isteh-sal heyətinin birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarət-dir.
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rının sərfi ilə nail olmağa yönəldilmiş dövlət idarəetmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarət-dir;
- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurs-la-rının sərfi ilə nail olmağa yönəldilmiş dövlət tənzimləmə orqanlarının birgə həyata keçirdikləri tədbirlər sistemin-dən ibarət-dir;



- qarşıya qoyulan məqsədlərə lazımi müddətdə, minimum maddi və əmək resurslarının sərfi ilə nail olmağa yönəldilmiş tədbirlərin qiymətləndirilməsi sistemi-dir;
  - qarşıya qoyulan məqsədlərə yönəldilən lisenziyalaşdırma sistemidir.
- 

Sual: Müəssisələrdə idarəetmə funksiyaları hansılardır? (Çəki: 1)

- istehsal, mübadilə, istehlak;
  - planlaşdırma, təşkilətmə, koordinasiya;
  - idarəetmədə əmək bölgüsü, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi;
  - inzibati, iqtisadi, sosial-psixoloji;
  - xətti, funksional, xətti-funksional.
- 

Sual: İdarəetmənin metodları hansılardır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-psixoloji;
  - inzibati, psixoloji, təşkilatı;
  - iqtisadi, təşkilatı, sosial-psixoloji;
  - maddi-texniki, təşkilatı, iqtisadi;
  - iqtisadi; texnoloji, operativ;
- 

Sual: İdarəetmə prinsiplərinə aid deyil: (Çəki: 1)

- İdarəetmədə əmək bölgüsü;
  - Təkbaşınaçılıq;
  - Ədalət prinsipi;
  - Təşəbbüskarlıq;
  - koordinasiya.
- 

Sual: İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- matris sxemi;
  - koordinasiya;
  - Təşəbbüskarlıq;
  - məqsədlərin müəyyən edilməsi;
  - lisenziyalaşdırma.
- 

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil? (Çəki: 1)

- intizam prinsipi;
  - ahəngdarlıq prinsipi;
  - qayda prinsipi;
  - ədalət prinsipi;
  - istiqamətlərin vəhdəti prinsipi.
- 

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aiddir? (Çəki: 1)

- avtomatlaşdırma və mexanikləşdirmə prinsipi;
- səlahiyyət və məsuliyyət prinsipi;

- düzxətlik prinsipi;
  - ahəngdarlıq prinsipi;
  - paralellik prinsipi.
- 


Sual: Müəssisədə idarəetmə prosesinin mərhələləri hansıdır? (Çəki: 1)

- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
  - planlaşdırma, planların reallaşdırılması və nəzarət;
  - təşkil, idarəetmə, tənzimləmə;
  - planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
  - təşkil etmə, stimullaşdırma, nəzarət.
- 

Sual: İdarəetmə sistemi nədir? (Çəki: 1)

- idarəetmə məqsədlərinin məcmusu, investisiya qoyuluşu prosesidir;
  - idarəetmə metodları və funksiyalarının məjmusu, istehsalın təşkili prinsipləridir;
  - idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur;
  - müəssisədə idarəetmənin təşkilati quruluşunu xarakterizə edir, kadrların tərkibini göstərir;
  - idarə aparatında çalışan işçilərin məcmusudur.
- 

### **BÖLMƏ: 1402**

Ad	1402
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

---

Sual: İdarəetmə aparatının ən geniş yayılmış sxemi hansıdır? (Çəki: 1)

- xətti;
  - funksional;
  - xətti-funksional;
  - matris sxemi;
  - məqsədli-program.
- 

Sual: İdarəetmədə qaşıya qoyulan məqsədlər hansı tələbə cavab verməyə bilər? (Çəki: 1)

- məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
  - real olması (yerinə yetirilməsinin mümkün olması);
  - təhcizatçıların mənafeyinə tabe olması;
  - icracılar üçün aydın olması;
  - cəvib olması.
-

Sual: Bunlardan hansı muəssisənin idarəetmə mexanizminə aid olunmur? (Çəki: 1)

- idarəetmə prinsipləri və funksiyaları;
- idarəetmənin funksional quruluşu;
- istehsal fəaliyyətinin lisenziyalaşdırılması;
- iqtisadi və hüquqi qanunlar və məhdudiyyətlər;
- məlumatlar və onların işlənmə usulları.

Sual: İdarəetmənin hansı prinsipinə görə işçi çox yerdən deyil, özünün tabe olduğu şəxsdən əmr almalıdır? (Çəki: 1)

- İdarəetmədə əmək bölgüsü prinsipi;
- Səlahiyyət və məsuliyyət prinsipi;
- Təkbəşinəçilliyə prinsipi;
- İntizam prinsipi;
- İstiqamətlərin vəhdəti prinsipi.

Sual: İdarəetmənin hansı prinsipinə görə işçilər və maddi resurslar lazım olan vaxtda öz yerlərində olmalıdırlar? (Çəki: 1)

- İntizam prinsipi;
- Mərkəzləşdirmə prinsipi;
- Ədalət prinsipi;
- Səlahiyyət və məsuliyyət prinsipi;
- Qayda prinsipi.

### **BÖLMƏ: 1501**

Ad	1501
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Plan nədir? (Çəki: 1)

- məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir;
- muəssisənin inkişafı üçün zəruri olan sənədlərin məjmusudur;
- uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;
- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə

yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur.

---

Sual: Proqram nədir? (Çəki: 1)

- proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir;
  - dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
  - strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur;
  - məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsi mərhələlərini əhatə edən fəaliyyət novudur.
  - elmi jəhətdən formalaşdırılan biliklər sistemi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət novudur;
- 

Sual: Proqnoz nədir? (Çəki: 1)

- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mulahizə və tövsiyələrin məcmusudur;
  - idarə olunan obyektin qarşısında duran vəzifələrin müəyyən edilmiş müddətə və ehtiyatlardan səmərəli istifadə etməklə yerinə yetirilməsinə yönəldilmiş idarəetmə qərarlarının əsaslandırılması, qəbul edilməsi və icrasının təşkili məqsədilə qarşılıqlı əlaqədə və müəyyən ardıcılıqla yerinə yetirilən muxtəlif xarakterli əmək və maşın əməliyyatlarının məcmusudur;
  - yalnız sənaye müəssisələrinə aid olan idarəetmə funksiyası olmaqla, sexlərin istehsal etməli olduğu məhsulların adları və natural göstəricilərinin məcmusudur;
  - istehsal müəssisəsinin öz gücünü və bazarda baş verən tələb və təklifi tam şəkildə hesablayaraq, öz qarşısına elmi əsaslı olan məqsəd qoyub və buna məqsədə nail olma mərhələlərini müəyyənləşdirməklə onların nə vaxt və necə yerinə yetirilməsinin sənədləşdirilməsidir;
  - idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusudur.
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur? (Çəki: 1)

- paralellik prinsipi;
  - komplekslik prinsipi;
  - stabillik prinsipi;
  - qənaətlilik prinsipi;
  - prioritetlərin müəyyən olunması prinsipi;
- 

Sual: Aşağıdakı əlamətlərdən hansından planların novlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- əhatə etdiyi dövrə görə;
  - funksional baxımdan;
  - istehsalın həcminə görə;
  - idarəetmə iyerarxiyasına görə;
  - planlaşdırma iyerarxiyasına görə.
- 

Sual: Aşağıdakılardan hansı müəssisədə planlaşdırmanın metodlarına aid deyil? (Çəki: 1)

- "Nail olunmuş səviyyədə" planlaşdırma;
  - iqtisadi-statistik metodlar;
  - təcrubi-eksperimental metodu;
  - normativ metod;
  - balans merodu.
- 

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəlik məhsul;
  - 1 manatlıq əmtəlik məhsula cəkilən xərc;
  - əsas istehsal fondlarının tərkibi;
  - dövriyyə vəsaitlərinin dəyəri;
  - məhsulun maya dəyəri.
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin inkişaf planının bölmələrinə aid deyil? (Çəki: 1)

- investisiya və yeni texnikanın tətbiqi planı;
  - əmək haqqı və kadrlar planı;
  - sığorta işinin planı;
  - məhsulun istehsalı və reallaşdırılması planı;
  - əmək kollektivinin sosial inkişaf planı.
- 

Sual: Planlaşdırmanın iyerarxiyası əlaməti üzrə planlar hansı növlərə ayrılır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
  - plan, proqram, proqnoz;
  - satış, istehsal, maddi-texniki təminat planlar;
  - strateji, taktiki, operativ planlar;
  - qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar.
- 

Sual: Funksional əlamətə görə planlar hansı növlərə ayrılır? (Çəki: 1)

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
  - strateji, taktiki, operativ planlar;
  - satış, istehsal, maddi-texniki təminat planlar;
  - plan, proqram, proqnoz;
  - inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: "Nail olunmuş səviyyədə" planlaşdırma: (Sürət 01.01.2011 2:16:30) (Çəki: 1)

- muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
  - istehsal-təsərrüfat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstərijilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır;
  - planların tərtib olunmasının elmi bazası olan norma və normativlərə əsaslanır;
  - muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
  - muəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən.
- 

Sual: Əmtəəlik məhsula daxil edilmir: (Sürət 01.01.2011 2:17:02) (Çəki: 1)

- reallaşdırılmış məhsul;
  - plan ilinin əvvəli ucun hazır məhsul qalığı;
  - plan ilinin axırı ucun hazır məhsul qalığı;
  - ilin əvvəli və axırı ucun pulu odənilməyən satılmış məhsul;
  - bitməmiş istehsal qalığının dəyişməsi.
- 

Sual: Aşağıdakılardan hansı operativ-istehsal planlaşdırılmasının vəzifələrinə aid deyil? (Sürət 01.01.2011 2:17:44) (Çəki: 1)

- istehsal proqramının və müəssisənin inkişaf planının digər göstərijilərinin vaxta görə yerinə yetirilməsinin dəqiqləşdirilməsi;
  - yerinə yetirilməsi müddətləri göstəriləklə tapşırıqların konkretləşdirilməsi və sex, sahə, briqada və iş yerlərinə göndərilməsi;
  - muəssisənin mənfəətinin bolgusu qaydalarının hazırlanması;
  - əlaqəli sex, sahə, briqada və iş yerlərinin fəaliyyətlərinin əlaqələndirilməsi;
  - istehsal prosesinin gedişinə nəzarət və onun tənzimlənməsi.
- 

Sual: Fondverimi göstəricisinin səviyyəsinin artırılması tapşırıqları muəssisənin inkişaf planının hansı bölməsinə aiddir? (Sürət 01.01.2011 2:18:19) (Çəki: 1)

- istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
  - məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
  - məhsulun istehsalı və reallaşdırılması planı;
  - maliyyə planı;
  - investisiya və yeni texnikanın tətbiqi planı.
- 

Sual: Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda: (Sürət 01.01.2011 2:19:00) (Çəki: 1)

- muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;

muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.

---

Sual: Operativ-istehsal planlaşdırılması? (Sürət 01.01.2011 2:19:30) (Çəki: 1)

- muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
  - muəssisədə istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirləri özündə əks etdirir;
  - muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları özündə əks etdirir;
  - muəssisədə mənfəət və rentabellik planlaşdırılmasını özündə əks etdirir;
  - muəssisədə yeni bölmələrin tikintisi, elmi-tədqiqat işlərinin aparılması, innovasiya işləmələri, yeni məhsulların mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s. üzrə tapşırıqları özündə əks etdirir;
- 

Sual: Planlaşdırmanın fasiləsizliyi: (Sürət 01.01.2011 2:20:06) (Çəki: 1)

- istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir;
  - uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir;
  - muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
  - hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir;
  - muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
- 

Sual: Planlaşdırmanın kompleksliliyi: (Sürət 01.01.2011 2:20:47) (Çəki: 1)

- istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir;
  - uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir;
  - muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
  - demək muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
  - hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması.
- 

Sual: Satışın proqnozlaşdırılması metodlarına aid deyil? (Sürət 01.01.2011 2:21:21) (Çəki: 1)

- muxtəlif struktur rəhbərlərinin sorğusu əsasında proqnozlaşdırma;
- muəssisənin ticarət agentlərinin və onun satış bölmələrinin rəhbərlərinin qiymətləndirmələri əsasında proqnozlaşdırma;

- müəssisədəki avadanlıqların məhsuldarlığının qiymətləndirilməsi əsasında proqnozlaşdırma;
- satışın həjmində dəyişikliklərə səbəb olan meyllər əsasında proqnozlaşdırma;
- müəssisənin bazardakı satış payı əsasında proqnozlaşdırma.

---

**BÖLMƏ: 1502**

Ad	1502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Umumi məhsulun həcmi necə hesablanır? (Çəki: 1)

- əmtəəlik məhsul üstə gəl ilinin əvvəli ucun hazır məhsul qalığı çıxılsın ilinin axırı ucun hazır məhsul qalığı reallaşdırılmış məhsul kimi;
- reallaşdırılmış məhsul üstə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin əvvəli ucun bitməmiş istehsal qalığı kimi;
- plan ilinin axırı ucun hazır məhsul qalığı kimi;
- əmtəəlik məhsul üstə gəl ilinin əvvəli ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin axırı üçün bitməmiş istehsal qalığı kimi;
- əmtəəlik məhsul üstə gəl ilinin axırı ucun bitməmiş istehsal qalığının çıxılsın ilinin əvvəli ucun bitməmiş istehsal qalığı kimi.

Sual: İstehsal proqramının natural göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
- umumi məhsul;
- reallaşdırılmış məhsul;
- məhsulun nomenklaturası;
- xalis məhsul;

Sual: Planlaşdırmanın iyerarxiyası əlamətinə görə planlar hansı novlərə bölünür? (Çəki: 1)

- taktiki, analitik, operativ;
- strateji, taktiki, operativ;
- taktiki, funksional, strateji;
- funksional, analitik, cevik;
- strateji, direktiv, indikativ.

Sual: Müəssisədə normaların işlənilib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- qənaətli, kompleks və funksional;
- analitik-hesablama, funksional və qənaətli;
- iqtisadi, texnologici və operativ;



- məmumat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
  - analitik-hesablama, təcrubi-eksperimental və statistik.
- 

Sual: Muəssisələrdə istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- giriş istehsal gücündən;
  - orta illik istehsal gücündən;
  - çıxış istehsal gücündən;
  - rentabellik normasından;
  - rentabellik indeksindən;
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin maliyyə planında nəzərə alınmır? (Çəki: 1)

- muəssisənin pul mədaxili;
  - muəssisənin pul məxarici;
  - budcə ilə hesablaşmalar;
  - fondveriminin planlaşdırılması;
  - bank və digər subyektlərlə hesablaşmalar.
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin inkişaf planının əsas bolməsi olan «İstehsalın iqtisadi səmərəliliyinin artırılması» planında nəzərə alınmır? (Çəki: 1)

- kadrlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
  - əsas fondlardan istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
  - ayrı-ayrı məhsulların istehsalı üzrə tapşırıqlar;
  - dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
  - investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar;
- 

Sual: Aşağıdakılardan hansı planlaşdırmanın metodlarına aiddir? (Çəki: 1)

- iqtisadi təhlil metodu;
  - funksional metod;
  - inzibati metod;
  - sosial-psixoloji metod;
  - normativ metod.
- 

Sual: Maliyyə planında: (Çəki: 1)

- ayrı-ayrı məhsul novlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;

muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.

---

Sual: İstehsal proqramında: (Çəki: 1)

- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
- muəssisənin pul mədaxili və məxaricini, budcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- muəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
- 

### **BÖLMƏ: 1601**

Ad	1601
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir? (Çəki: 1)

- layihələndirməyə, avadanlıqların alınmasına, tikinti quraşdırma işlərinə cəkilən hər bir xərcin ümumi əsaslı vəsait qoyuluşunda xüsusi cəkiləridir;
- iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı maliyyələşmə mənbələrinin xüsusi cəkiləridir;
- yeni tikintiyə, movjud gujlərin genişləndirilməsinə, muəssisənin rekonstruksiya edilməsinə, texniki jəhətdən silahlandırılmasına cəkilən xərjlərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi cəkiləridir;
- iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı sahə xərclərin xüsusi cəkiləridir;
- iqtisadiyyatda həyata keçirilən əsaslı vəsait qoyuluşunda ayrı-ayrı regionların xüsusi cəkiləridir.
- 

Sual: Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir? (Çəki: 1)

- təkrar istehsal, texnoloji, cari və s. xərclər;
- tikinti-quraşdırma avadanlıq, alət və inventarların alınması, geoloji kəşfiyyat, torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanması xərcləri;
- muəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri;
- sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri;

texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri.

---

Sual: Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır? (Çəki: 1)

- investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
  - investisiya qoyuluşlarının həcmi, investisiya riski
  - daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi
  - bazarın potensial həcmi, risklərin gözlənilən faizi
  - bazarın real həcmi, daxili mənfəət norması
- 

Sual: Birbaşa investisiya: (Çəki: 1)

- müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir;
  - müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermir;
  - istiqrazların alınmasına yönəldilir;
  - veksellərin alınmasına yönəldilir;
  - imtiyazlı səhmlərin alınmasına yönəldilir;
- 

Sual: Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyekt ola bilər? (Çəki: 1)

- yeni yaradılmış və ya modernləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mulkiyyət hüququ və əqli mulkiyyət hüququ
  - əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına cəkilən xərclər, binaların tikintisi
  - əsas fondlarının yeniləşdirilməsi, dövruyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
  - yeni tikinti, istehsalın modernizasiyası, vergi xərcləri, müəssisənin quruluşunun dəyişdirilməsi
  - işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin quruluşunun dəyişdirilməsi
- 

Sual: İstehsal investisiyası (istehsala investisiya) nəzərdə tutur: (Çəki: 1)

- məhsulun istehsalına və reallaşdırmasına cəkilən cari xərclərini
  - xammal və materialların alınması xərclərini
  - işləyənlərin əmək haqqını
  - avadanlıqların alınması və quraşdırılması xərclərini
  - əsas fondların cari təmiri xərclərini
- 

Sual: İstehsal kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz? (Çəki: 1)

- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
  - işçi qüvvəsi, muavinətlər və bank lisenziyası;
  - daşınan və daşınmaz əmlak;
  - müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrubi və digər intellektual sərvətlər;
  - bu və ya digər istehsal növünün təşkili ucun zəruri olan, anjaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdiş və istehsalat təjribəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommertiya və digər biliklərin məcmusu;
-

Sual: Verilənlərdən hansı investisiyanın subyektinə aid deyil? (Çəki: 1)

- işlərin icracıları (podratçılar);
  - investisiya fəaliyyətindən istifadə edənlər;
  - əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
  - məqsədli pul yatırımları;
  - banklar, sığorta şirkətləri və vasitəci təşkilatlardır.
- 

Sual: Real investisiya nədir? (Çəki: 1)

- investisiya portfelinin formalaşdırılması ucun qiymətli kağızların alınması ilə əlaqədar uzunmüddətli vəsait qoyuluşudur;
  - qiymətli kağızların alınmasına və dövriyyə vəsaitlərinin formalaşdırılması ilə əlaqədar layihələrə uzunmüddətli vəsait qoyuluşudur;
  - əmək haqqının ödənilməsinə yönəldilmiş uzunmüddətli investisiya qoyuluşudur;
  - birbaşa və portfel investisiyaların cəminə bərabərdir;
  - əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə uzunmüddətli vəsait qoyuluşudur.
- 

Sual: Maliyyə investisiyası nədir? (Çəki: 1)

- əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
  - daşınmaz əmlakın alınmasına yönəldilən investisiyadır;
  - əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyuluşudur;
  - investisiya portfelinin formalaşdırılması ucun qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
  - əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə uzunmüddətli vəsait qoyuluşudur;
- 

Sual: Portfel investisiyası: (Çəki: 1)

- müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir;
  - müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir;
  - ancaq kredit şəklində olur;
  - ancaq səhm şəklində olur;
  - ancaq veksəl şəklində olur;
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil? (Çəki: 1)

- investisiya strategiyasının müəyyən olunması;
  - strateji idarəetmənin həyata keçirilməsi;
  - investisiya layihələndirilməsi;
  - layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;
  - strateji planlaşdırmanın həyata keçirilməsi.
- 

Sual: İncəsənət dedikdə: (Çəki: 1)

- müəssisənin işçiləri başa düşülür;
- müəssisənin debitorları başa düşülür;
- güclü maliyyə imkanlarına malik olan hüquqi şəxslər başa düşülür;

- guclu maliyye imkanlarına malik olan fiziki şəxslər başa düşulur;
  - ozunun maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolay şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar cıxarmış subyektlər başa düşulur;
- 

Sual: Kapital qoyuluşu: (Çəki: 1)

- istiqrazların buraxılışına sərf edilən xərclərdir;
  - qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
  - əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
  - banka qoyulan depozitdir;
  - səhmlərin buraxılışına sərf edilən xərclərdir;
- 

Sual: Aşağıdakılardan hansı investisiya layihələrinin işlənilməsi mərhələlərinə aid deyil? (Sürət 01.01.2011 1:45:23) (Çəki: 1)

- araşdırmalar;
  - ilkin təhlilin aparılması;
  - əmək kollektivində sosioloji təhlilin aparılması;
  - son təhlilin aparılması;
  - layihənin qiymətləndirilməsi;
- 

Sual: Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil? (Sürət 01.01.2011 1:45:56) (Çəki: 1)

- əsas fondların, istehsal güclərinin işə buraxılması və habelə "zadel" üzrə tapşırıqlar;
  - əsaslı vəsait qoyuluşunun həcmi və quruluşu;
  - əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi;
  - ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları;
  - tikinti-quraşdırma işləri üzrə proqram.
- 

Sual: Aşağıdakılardan hansı titul siyahısına aid deyil? (Sürət 01.01.2011 1:46:55) (Çəki: 1)

- hər bir müəssisənin adı, tikiləcəyi müddət və rayon;
  - layihə istehsal gücü;
  - əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi;
  - tikinti-quraşdırma işlərinin dəyəri;
  - işçilərin əmək məhsuldarlığı.
- 

Sual: Dövlətin investisiya fəaliyyətinin stimullaşdırılmasına təsir vasitələrinə nə aid deyil? (Sürət 01.01.2011 1:47:51) (Çəki: 1)

- sürətləndirilmiş amortizasiyanın tətbiqi;
  - mənfəətdən vergi üzrə güzəştlərin müəyyən olunması;
  - investisiya qoyuluşlarının güzəştli kreditlərlə maliyyələşdirilməsi;
  - minimum əmək haqqının səviyyəsinin yüksəldilməsi;
  - müəssisənin kadr hazırlığı və innovasiya fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin qismən dövlət büdcəsindən ödənilməsi.
-

Sual: Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir? (Sürət 01.01.2011 1:48:36)  
(Çəki: 1)

- illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
  - illər üzrə material xərclərinin cari dəyərini;
  - illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;
  - illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;
  - illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- 

Sual: İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsində aşağıda qeyd olunan mexanizmlərin hansından istifadə edilmir? (Sürət 01.01.2011 1:50:16) (Çəki: 1)

- vergi sistemində potensial investorlar üçün güzəştli vergi dərəcələərindən və şərtlərindən istifadə olunması;
  - aşağı faizlərlə kredit verilməsini və sürətli amortizasiya ayırmalarını özündə cəmləşdirən çevik maliyyə-kredit və əsas vəsaitlərin amortizasiyası mexanizmlərindən istifadə olunması;
  - potensial investora maliyyə yardımının edilməsi;
  - investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə respublikaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların əlavə dəyər vergisindən qismən və ya tamamilə azad edilməsi;
  - investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə respublikaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların gömrük rüsumundan qismən və ya tamamilə azad edilməsi.
- 

Sual: İnvestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil? (Sürət 01.01.2011 1:51:53) (Çəki: 1)

- xalis cari dəyər;
  - rentabellik indeksi;
  - investisiyanın ödənmə müddəti;
  - xərcdərin cari dəyəri;
  - daxili rentabellik norması.
- 

Sual: İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlili: (Sürət 01.01.2011 1:53:13)  
(Çəki: 1)

- ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin həcmnin müəyyən edilməsini əks etdirir;
- layihə çərçivəsində yalnız satış bazarlarını və xamamal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

- cari dəyərdə pul axınlarının tədqiqini əks etdirir.
- 

Sual: İnvestisiya layihəsi çərçivəsində texniki-iqtisadi təhlil: (Sürət 01.01.2011 1:54:05) (Çəki: 1)

- ölkədə iqtisadi və bazar konyunkturalarının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyinin öyrənilməsinə əks etdirir ;
- layihə çərçivəsində yalnız satış bazarlarını və xamamal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin təhlili ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;
- cari dəyərdə pul axınının tədqiqini əks etdirir.
- 

Sual: İnvestisiya layihəsi çərçivəsində ümumi iqtisadi təhlil: (Sürət 01.01.2011 1:54:51) (Çəki: 1)

- ölkədə iqtisadi və bazar konyunkturalarının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğinə xüsusi çəkisinin öyrənilməsinə əks etdirir;
- layihə çərçivəsində yalnız satış bazarlarını və xamamal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;
- investisiyanın maliyyə təhlili kapital və cari dəyərdə pul axınının tədqiqini əks etdirir.
- 

Sual: İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir? (Sürət 01.01.2011 1:55:33) (Çəki: 1)

- riskin səviyyəsi;
- material xərcləri;
- enerji xərcləri;
- məhsulun maya dəyəri;
- əmək haqqı xərcləri.
- 

Sual: İnvestisiyanın daxili rentabellik norması dedikdə: (Sürət 01.01.2011 1:56:47) (Çəki: 1)

- xalis cari dəyərin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- diskontlaşdırma əmsalının xalis cari dəyərə nisbəti başa düşülür;
- xalis cari dəyəri sıfıra bərabərləşdirən diskontlaşdırma dərəcəsinin qiyməti başa düşülür;
- xalis cari dəyəri vahidə bərabərləşdirən diskontlaşdırma dərəcəsinin qiyməti başa düşülür;
- investisiyanın ödənmə müddətinin diskontlaşdırma dərəcəsinə nisbəti başa düşülür.
-

Sual: İnvestisiyanın rentabellik indeksi necə hesablanır? (Sürət 01.01.2011 1:57:26) (Çəki: 1)

- illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq kimi;
  - illər üzrə material xərclərinin cari dəyəri kimi;
  - illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məxariclərinin cari dəyərinə nisbəti kimi;
  - illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərinə nisbəti kimi;
  - illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyəri kimi.
- 

Sual: İstehsal sahəsində investisiya layihələri hazırlanarkən aşağıdakılardan hansı araşdırılır? (Sürət 01.01.2011 1:58:24) (Çəki: 1)

- investisiyanın yönəldiyi istiqamətlərin xarakterik cəhətləri;
  - layihənin həyata keçirilməsi üçün lazım olan investisiyanın həcmi;
  - digər müəssisələrin xarici ölkədə həyata keçirdikləri investisiya qoyuluşları;
  - investisiya layihəsinin həyata keçirilməsinə çəkilən xərclərin geri qaytarılması şərtləri və potensial investorların əldə edəcəkləri gəlirlər;
  - investisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticə.
- 

Sual: Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir? (Sürət 01.01.2011 1:59:32) (Çəki: 1)

- xalis cari dəyər 100 manata bərabərdir;
  - xalis cari dəyər 200 manata bərabərdir;
  - xalis cari dəyər 300 manata bərabərdir;
  - xalis cari dəyər 350 manata bərabərdir;
  - xalis cari dəyər 150 manata bərabərdir.
- 

Sual: Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir? (Sürət 01.01.2011 2:00:13) (Çəki: 1)

- xalis cari dəyər sıfırdan böyükdür;
  - daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir;
  - xalis cari dəyər dəyər 0-dan kiçikdir;
  - istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;
  - fondverimi sıfıra bərabərdir.
- 

Sual: Aşağıdakılardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinə aid deyil? (Sürət 01.01.2011 2:00:49) (Çəki: 1)

- borc maliyyə vəsaitləri;
  - işçilərin əmək haqqı və sosial sığortaya ayırmalar;
  - büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları;
  - səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitlər;
  - istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitlər.
-



Sual: Aşağıdakılardan hansı əsaslı vəsait qoyuluşunun təkar istehsal quruluşunu xarakterizə edən göstəricilərə aid deyil? (Sürət 01.01.2011 2:01:44) (Çəki: 1)

- mövcud güclərin genişləndirilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
  - müəssisənin rekonstruksiya edilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
  - yeni tikintiyə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
  - müəssisənin texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
  - əsas fondların amortizasiyasının əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- 

Sual: Aşağıdakılardan hansını kapital əmələ gətirən investisiyaya aid etmək olmaz? (Sürət 01.01.2011 2:02:30) (Çəki: 1)

- yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu;
  - qiymətli kağızların alınmasına investisiya qoyuluşu;
  - fəaliyyət göstərən müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu;
  - müəssisənin rekonstruksiya edilməsinə investisiya qoyuluşu;
  - müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu;
- 

Sual: Azərbaycanda investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması vasitələrinə nə aiddir? (Sürət 01.01.2011 2:03:15) (Çəki: 1)

- işçilərin minimum əmək haqqının artırılması;
  - dövlət ünvanlı sosial yardımlarının verilməsi;
  - dövlət tərəfindən müvinətlərin artırılması;
  - dövlət Sosial müdafiə Fondundan pensiyaların verilməsi;
  - Dövlət Sahibkarlığa Kömək Fondundan kreditlərin verilməsi.
- 

Sual: Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqqında qərar verilə bilər? (Sürət 01.01.2011 2:03:54) (Çəki: 1)

- xalis cari dəyər sıfırdan böyükdür;
  - əmək məhsuldarlığı sıfıra bərabərdir;
  - fondverimi sıfıra bərabərdir;
  - istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;
  - xalis cari dəyər dəyər 0-dan kiçikdir;
- 

Sual: Investisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır? (Sürət 01.01.2011 2:04:30) (Çəki: 1)

- xalis cari dəyər;
  - kapital qoyuluşunun qaytarılma müddəti;
  - maya dəyəri;
  - məhsulun kapital tutumu;
  - məhsulun əmək tutumu;
-

Sual: İntestisiya layihələrinin səmərəliliyinin təhlili aşağıdakı hissələrdən ibarətdir: (Sürət 01.01.2011 2:05:03) (Çəki: 1)

- sosioloji, sosial, siyasi-iqtisadi təhlil;
  - ümumiqtisadi, texniki-iqtisadi, maliyyə təhlili;
  - sosial-iqtisadi, maliyyə, texnoloji təhlil;
  - ümumiqtisadi, texniki-iqtisadi, texnoloji təhlil;
  - texniki-iqtisadi, maliyyə təhlili, sosioloji.
- 

Sual: İntestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılması nədir? (Sürət 01.01.2011 2:05:45) (Çəki: 1)

- müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin sosial-psixoloji, siyasi-iqtisadi və ekoloji imkanlarının tədqiqidir;
  - müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir;
  - müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin istehsal güclərinin artımına təsirinin tədqiqidir;
  - müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin mənəvi aspektlərinin tədqiqidir;
  - müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin fondveriminin yüksəldilməsinə təsirinin tədqiqidir;
- 

Sual: Müəssisələrdə hansı istiqamətə investisiya yönəldilmir? (Sürət 01.01.2011 2:06:25) (Çəki: 1)

- müəssisənin istehsal ehtiyatlarının bərpasına;
  - istehsal güclərinin genişləndirilməsinə;
  - işçilərin əmək haqqının artırılmasına;
  - texnika və texnologiyanın modernləşdirilməsinə;
  - yeni məhsul növlərinin işlənməsinə.
- 

Sual: Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir? (Sürət 01.01.2011 2:07:07) (Çəki: 1)

- məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;
  - xalis cari dəyər, daxili rentabellik norması, ödənmə müddəti;
  - istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;
  - investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı;
  - daxili rentabellik norması, əmək məhsuldarlığı, materialtutumu;
- 

Sual: Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir? (Sürət 01.01.2011 2:07:46) (Çəki: 1)

- məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;
  - xalis cari dəyər, daxili rentabellik norması, ödənmə müddəti;
  - istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;
  - investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı;
  - daxili rentabellik norması, əmək məhsuldarlığı, materialtutumu;
-

## **BÖLMƏ: 1701**

Ad	1701
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı əlamətlərdən hansı muəssisənin innovasiya fəaliyyətini bilavasitə seçiyələndirmir? (Çəki: 1)

- yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul şəklində bazara çıxarılması;
- yeni satış bazarlarının və yeni satış usullarının tapılması;
- yeni idarəetmə usullarının tətbiqi;
- istehlakçıların istəklərinin oyrənilməsi sahəsində tədqiqatlar;
- muəssisənin operativ istehsal fəaliyyətinin planlaşdırılması;

Sual: İntelektual mulkiyyətə nə daxildir? (Çəki: 1)

- kəşflər, ixtiralar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları, inventarlar;
- kəşflər, ixtiralar, lisenziyalar, mulkiyyət hüquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları, avadanlıqlar;
- kəşflər, ixtiralar, konsepsiyalar, sənaye məhsulları, xidmətlər, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), texnika;
- kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri;
- kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), məişət xidməti, lisenziyalar;

Sual: Aşağıdakı mulahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir? (Çəki: 1)

- İnnovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə çevrilməsini əks etdirir;
- İnnovasiya elə elmi-texniki tərəqqinin özudur;
- İnnovasiya – elmi-texniki tərəqqinin ilkin mərhələsidir;
- İnnovasiya - fundamental tədqiqatlarının bazara çıxarılması və stılmasıdır;
- İnnovasiya həm elmi-texniki tərəqqini, həm də marketinq fəaliyyətini birləşdirir;

Sual: Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- idarəetmə və texnoloji innovasiyalar;
- iqtisadi və təşkilati innovasiyalar;
- məhsul və proses innovasiyaları;
- məhsul və əməliyyat innovasiyaları;

təşkilati və proses innovasiyalar;

---

Sual: Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar: (Çəki: 1)

- yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
  - yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
  - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının yaradılması;
  - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi;
  - yeniliyin texnoloji potensialının reallaşdırılması ucun onun iqtisadi potensialının yaradılması.
- 

Sual: Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edile bilməz? (Çəki: 1)

- iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləmələrin yerinə yetirilməsi;
  - innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
  - intellektual mulkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, ötürülməsi və qorunması;
  - yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalaşdırılması;
  - istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz? (Çəki: 1)

- müəssisənin sərəncamında qalan mənfəət;
  - müəssisənin təsisçilərinin verdiyi vəsait;
  - müəssisənin ehtiyat fondunun vəsaiti;
  - müəssisənin əmək haqqı fondunun vəsaiti;
  - müəssisənin cəlb etdiyi borc vəsaitləri;
- 

Sual: Yeniliklərin tətbiqində özəl şirkətlərin son məqsədi: (Çəki: 1)

- satış bazarlarını genişləndirməkdir;
  - məhsulun keyfiyyətini yüksəltməkdir;
  - öz mənfəətini artırmaqdır;
  - istehlakçıların tələbatını daha dolğun ödəməkdir;
  - rəqabət qabiliyyətini artırmaqdır;
- 

Sual: Patent nədir? (Çəki: 1)

- ixtiraya muəllifliyi təsdiq edən və sahibinə bu ixtira ilə bağlı müstəsna hüquqlar verən sənəddir;
- məhsulun keyfiyyətini təsdiq edən sənəddir;

- məhsulun qiyyeniik və ya təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənəddir;
  - muəssisənin sahibkarlıq fəaliyyətlə məşğul olmasına isazə verildiyini təsdiq edən sənəddir;
  - muəssisənin dövlət qeydiyyatına alındığını təsdiq edən qeydiyyat şəhadətnaməsidir;
- 

Sual: İnnovasiya layihəsinin bölmələri arasında beləsi yoxdur: (Çəki: 1)

- layihənin məqsədlər ağacı və onun reallaşdırılması üçün tədbirlər sistemi;
  - layihənin kompleks əsaslandırılması;
  - layihənin həyata keçirilməsinin resurs (kompleks) təminatı;
  - layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi;
  - məhsulun satış planı;
- 

Sual: Muəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarır? (Çəki: 1)

- məhsul istehsalının artmasına və satılmayan məhsulun cəxalmasına;
  - muəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına;
  - əlavə xərclərin artmasına və mənfəətin azalmasına;
  - muəssisənin ölkədə və xaricdə tanınmağına;
  - muəssisənin sənədləşmə işlərinin artmasına;
- 

Sual: Aşağıdakılardan hansı texnoloji hazırlıq mərhələsinə aiddir? (Sürət 30.12.2010 14:19:41) (Çəki: 1)

- yeni məhsulun istehsalının maddi-texniki resurslarla təmin olunması;
  - marşrut texnologiyasının hazırlanması;
  - texniki layihənin hazırlanması;
  - texniki təklifin hazırlanması;
  - eskiz layihəsinin hazırlanması.
- 

Sual: Aşağıdakılardan hansı texnoloji proseslərin layihələndirilməsinə aiddir? (Sürət 30.12.2010 14:19:57) (Çəki: 1)

- avadanlıqların orta təmirinin həyata keçirilməsinin layihələndirilməsi;
  - texniki layihənin hazırlanması;
  - avadanlıqların seçilməsi və sex meydançalarında quraşdırılmasının layihələndirilməsi;
  - texniki şərtlərin hazırlanması;
  - eskiz layihəsinin hazırlanması.
- 

Sual: Aşağıdakılardan hansı yeni məhsulun layihələndirilməsi mərhələsinə aid deyil? (Sürət 30.12.2010 14:20:20) (Çəki: 1)

- layihə (texniki) tapşırığının hazırlanması;
- texniki layihənin hazırlanması;
- marşrut texnologiyasının hazırlanması;
- eskiz layihəsinin hazırlanması;

texniki təklifin hazırlanması.

---

Sual: İnnovasiyanın texnoloji potensialı nədir? (Sürət 30.12.2010 14:20:39) (Çəki: 1)

- yeniliyin əsasında dayanan konsepsiyanın materialtutumluluğunu göstərir
  - yeniliyin əsasında dayanan konsepsiyanın obyektiv fiziki, kimyəvi, bioloji və digər parametrlərinin son həddini göstərir
  - yeniliyin əsasında dayanan konsepsiyanın əməltutumluluğunu göstərir
  - yeniliyin əsasında dayanan konsepsiyanın fondtutumluluğunu göstərir
  - yeniliyin əsasında dayanan konsepsiyanın fondverminin son həddini göstərir
- 

Sual: İstehsalın texniki hazırlığının dəyər ardıcılığını sezin. (Sürət 30.12.2010 14:21:02) (Çəki: 1)

- texnoloji hazırlıq mərhələsi, elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi;
  - elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi;
  - texnoloji hazırlıq mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi;
  - elmi-tədqiqat mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, texnoloji hazırlıq mərhələsi;
  - elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi.
- 

Sual: Marşrut texnologiyası: (Sürət 30.12.2010 14:21:22) (Çəki: 1)

- istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsini, onların yeni məhsulun, yeni texnika və texnologiyanın hazırlanması şəraitinə uyğunlaşdırılmasını müəyyən edir;
  - yeni məhsul novlərinin layihələndirilməsi və hazırlanmasının ayrı-ayrı mərhələlərinin başlanma və son müddətlərini müəyyən edir;
  - avadanlıqların seçilməsi və sex meydançalarında quraşdırılmasının layihələndirilməsi;
  - muəssisədə əsas və köməkçi sexləri yerləşməsinə müəyyən edir;
  - muəssisədə əsas əməliyyatların yerinə yetirilməsi ardıcılığını və hər bir sexdə bu əməliyyatların hansı konkret qrup avadanlıqlarda yerinə yetirilməsini müəyyən edir.
- 

Sual: "Texnoloji trayektoriya" əyrisi nəyi göstərir: (Sürət 30.12.2010 14:22:15) (Çəki: 1)

- məhsulun texniki səviyyəsinin (texniki faydalılıq, güc, məhsuldarlıq və s.) artımı ilə bu məqsəd üçün sərf olunmuş resurslar arasındakı əlaqəni;
  - məhsulun qiyməti ilə onun istehsalına sərf olunmuş resurslar arasındakı əlaqəni
  - məhsulun texniki səviyyəsinin (texniki faydalılıq, güc, məhsuldarlıq və s.) artımı ilə onun qiyməti arasındakı əlaqəni;
  - məhsulun potensial texniki səviyyəsi (texniki faydalılıq, güc, məhsuldarlıq və s.) ilə onun real məhsuldarlığı arasındakı əlaqəni;
  - məhsulun texniki səviyyəsinin (texniki faydalılıq, güc, məhsuldarlıq və s.) artımı ilə məhsul satışından əldə olunan gəlirin artımı arasındakı əlaqəni;
- 

Sual: Aşağıdakılardan hansı texniki-texnoloji innovasiyaların yaradılması məqsədlərinə aid deyil: (Sürət 30.12.2010 14:23:03) (Çəki: 1)

- istehsal olunan məmulatların konstruktiv-texnoloji mürəkkəbliyinin konstruktiv yeniliklər hesabına azaldılması;
  - yeni materialların tətbiqi hesabına məmulatların istehsalı üçün sərf olunan materialların həcmnin azaldılması;
  - texnoloji təchizatın, alətlərin, qurğuların texniki səviyyəsi və keyfiyyətinin yüksəldilməsi və əməyin elmi əsaslar əsasında təşkili hesabına məmulatların texnoloji ağırlığı və əl işinin azaldılması;
  - müəssisənin maşın və avadanlıqlarının əsaslı təmiri yolu ilə onların məhsuldarlığının artırılması;
  - elektronika və komputer texnikası və s. əsasında istehsalatın idarəetmə proseslərinin kompleks tənzimlənməsi.
- 

Sual: Bu göstəricilərin hansından müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunmur? (Sürət 30.12.2010 14:23:18) (Çəki: 1)

- novbəlilik əmsalı;
  - xalis cari dəyər;
  - daxili rentabellik norması;
  - rentabellik indeksi;
  - odənmə muddəti.
- 

Sual: İnnovasiya fəaliyyəti: (Sürət 30.12.2010 14:25:08) (Çəki: 1)

- yeni əsas fondlarının yaradılması ilə əlaqədar təşkilati və maliyyə fəaliyyətini özündə birləşdirir;
  - yeniliyin yaradılması və istehlakçıya çatdırılması və ya tətbiqi ilə əlaqədar elmi-texniki, təşkilati, maliyyə və kommərasiya fəaliyyətini özündə birləşdirir;
  - yeni tikintinin layihələndirilməsi üzrə fəaliyyəti özündə birləşdirir;
  - müəssisədə əsas və koməkci sexlərin layihələndirilməsi üzrə fəaliyyəti özündə birləşdirir;
  - kadrların ixtisaslarının artırılması üzrə fəaliyyəti özündə birləşdirir.
- 

Sual: İnnovasiya layihəsi nədir? (Sürət 30.12.2010 14:25:27) (Çəki: 1)

- yeiliyin, ixtiranın təsvirini müəyyən edən sənədlər toplusudur;
  - ixtiranın tətbiqi çertyojudur;
  - konkret məkan və zaman cərcivəsində innovasiya prosesinin təşkili, problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur;
  - konkret məkan və zaman cərcivəsində yeni məsulun satışı üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur;
  - qeyd olunan bütün variantları birləşdirən sənədlər toplusudur;
- 

Sual: İnnovasiyanın əlaməti hansıdır? (Sürət 30.12.2010 14:25:46) (Çəki: 1)

- istehsal prosesində bir dəfə iştirak edir
- hec vaxt kohnəlməmə imkanı
- yalnız yeni məhsul novləri formasında olması
- əsas fondların dəyərini artırması imkanı
- kommərasiya baxımından reallaşdırılması imkanı

---

Sual: İstehsalın konstruktor hazırlığı mərhələsində: (Sürət 30.12.2010 14:26:08)  
(Çəki: 1)

- yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir;
  - yeni məhsulun layihələndirilməsi həyata keçirilir;
  - istehsalın təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır;
  - əməyin təkmilləşdirilməsi üzər təkliflər hazırlanır;
  - əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir;
- 

Sual: İstehsalın maddi hazırlığı mərhələsində: (Sürət 30.12.2010 14:26:39) (Çəki: 1)

- yeni məhsulun layihələndirilməsi həyata keçirilir;
  - yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir;
  - tikinti işlərinin layihələndirilməsi həyata keçirilir əməyin təkmilləşdirilməsi üzər təkliflər hazırlanır;
  - yeni məhsulun istehsalının maddi-texniki resurslarla təmin olunmasını həyata keçirilir;
  - əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir.
- 

Sual: İstehsalın təşkilati hazırlığı mərhələsində: (Sürət 30.12.2010 14:27:37) (Çəki: 1)

- yeni məhsulun layihələndirilməsi həyata keçirilir;
  - yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir;
  - tikinti işlərinin layihələndirilməsi həyata keçirilir əməyin təkmilləşdirilməsi üzər təkliflər hazırlanır;
  - yeni məhsulun istehsalının maddi-texniki resurslarla təmin olunmasını həyata keçirilir;
  - istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi, onların yeni məhsulun, yeni texnika və texnologiyanın hazırlanması şəraitinə uyğunlaşdırılması.
- 

Sual: İstehsalın texniki hazırlığına aiddir: (Sürət 30.12.2010 14:28:02) (Çəki: 1)

- yalnız konstruktor hazırlığı;
  - xammalın istehsala verilməsinin hazırlığı və texnoloji hazırlıq;
  - maddi-texniki və texnoloji hazırlıq;
  - konsruktor və texnoloji hazırlıq;
  - təşkilati və maddi-texniki hazırlıq;
- 

Sual: İstehsalın texnoloji hazırlığı mərhələsində: (Sürət 30.12.2010 14:28:26) (Çəki: 1)

- yeni məhsulun layihələndirilməsi həyata keçirilir;
  - yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir;
  - tikinti işlərinin layihələndirilməsi həyata keçirilir əməyin təkmilləşdirilməsi üzər təkliflər hazırlanır;
  - əmək şəraitinin yaxşılaşdırılması üzər təkliflər hazırlanır;
  - əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir;
-



Sual: Muəssisələrdə məhsulun lahiyələndirilməsinin başlanğıc mərhələsi hansıdır? (Sürət 30.12.2010 14:28:43) (Çəki: 1)

- texnoloji hazırlıq;
- məhsulun bilavasitə istehsalı;
- elmi-tədqiqat işlərinin aparılması
- məhsulların reallaşdırılması
- texnikanın istismarı

Sual: Yeniliyin tətbiqi nəticəsində muəssisədə işçilərin əmək və istirahət şəraiti yaxşılaşıbsa, bu hansı səmərə hesab olunur? (Sürət 30.12.2010 14:29:03) (Çəki: 1)

- iqtisadi səmərə;
- elmi-texniki səmərə;
- sosial səmərə;
- ekoloji səmərə;
- bu, səmərə deyil.

### **BÖLMƏ: 1801**

Ad	1801
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusudur
- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və materialtutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
- məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliyni qiymətləndirməyə imkan verən göstəricilərin məcmusudur
- məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istesalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur

Sual: Məhsulun rəqabətqabiliyyəti: (Çəki: 1)

- yalnız onun qiyməti ilə müəyyən olunur
- döviyyə və tədavul fondları istifadə göstərijiləri ilə müəyyən olunur
- reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.
- onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, özünəməxsus xassələrin məcmusu ilə müəyyən olunur
- alijilərin müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsinə təmin edən xassələrin məcmusu ilə müəyyən olunur

Sual: Sertifikasiya: (Çəki: 1)

- məhsullar ucun norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
  - məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
  - məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
  - məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
  - məmullatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- 

Sual: Standartlaşdırma: (Çəki: 1)

- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
  - məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
  - məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
  - normaların işlənilib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
  - məmullatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
- 

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- texnolojilik göstərijiləri
  - məhsulun nəql onunma qabiliyyəti
  - məhsulun maya dəyəri
  - məhsulun estetik göstəriciləri
  - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
- 

Sual: Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcəsinə görə standartlar hansı növlərə bölünür? (Çəki: 1)

- məhsul, xidmət, sənaye, ticarət standartlarına
  - beynəlxalq, regional, dövlətlərarası, milli standartlara
  - muəssisədaxili, muəsisələrarası, sahə, milli standartlara
  - mterial, hazır məhsul, xidmət standartlarına
  - analitik, ekperimental, statistik standartlara
- 

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- satış zamanı formalaşır
  - bazarda formalaşır
  - istehsal prosesində formalaşır
  - məhsula servis prosesində formalaşır
  - tədavul prosesində formalaşır
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq standartlar;
  - regional standartlar;
  - dövlətlərarası standartlar;
  - muhasibat standartları;
  - milli standartlar.
- 

Sual: Məhsulun keyfiyyətinin yüksəldilməsi: (Çəki: 1)

- təklifin azılması deməkdir
  - məhsulların istehsalının faktiki həcmnin artması deməkdir
  - işçilərin sayının ixtisar edilməsi deməkdir
  - məhsulların sayının kəmiyyətə nisbi mənada azalması deməkdir
  - məhsulların sayının kəmiyyətə nisbi mənada artırılması deməkdir
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi prosesinə aid deyil? (Sürət 30.12.2010 14:13:25) (Çəki: 1)

- məhsulun layihələndirilməsi və müqavilələrin bağlanması;
  - istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edilməsi;
  - tətbiq olunacaq texnoloji istehsal usulu, sınaqların aparılması;
  - hazır məhsulun qablaşdırılması və qorunması;
  - işçilərə olan tələbatın müəyyən edilməsi.
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aid deyil? (Sürət 30.12.2010 14:13:40) (Çəki: 1)

- keyfiyyətə nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərcləri
  - məhsulun satışı ilə əlaqədar olan xərclər
  - zay məhsulla əlaqədar olan xərclər
  - reklamasiya hesabına məhsulun qiymətinin aşağı düşməsi
  - yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
- 

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi «insan-maşın-mühit» sistemini xarakterizə edir? (Sürət 30.12.2010 14:14:00) (Çəki: 1)

- texnolojilik göstəriciləri;
  - ergonomik göstəricilər;
  - məmulatın estetik göstəriciləri;
  - patent-huquq göstəriciləri;
  - ekoloci göstəricilər.
- 

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi məmulatın orijinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş və «gözoşşamağı» kimi xassələri özündə birləşdirir? (Sürət 30.12.2010 14:14:23) (Çəki: 1)

- etibarlılıq göstəriciləri;
- məhsulun təyinatı göstəriciləri;

- məmulatın estetik göstəriciləri;
  - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri;
  - məmulatın nəql olunma qabiliyyəti.
- 

Sual: Məhsulun hansı keyfiyyət göstəricisi onun istifadəsi və ya istismarı prosesində ətraf mühitə ziyanlı təsirini xarakterizə edir? (Sürət 30.12.2010 14:14:48) (Çəki: 1)

- məmulatın estetik göstəriciləri;
  - məmulatın nəql olunma qabiliyyəti;
  - ergonomik göstəricilər;
  - ekoloji göstəricilər;
  - etibarlılıq göstəriciləri.
- 

Sual: Məhsulun rəqabət qabiliyyəti hansı parametrlər üzrə qiymətləndirilir? (Sürət 30.12.2010 14:15:16) (Çəki: 1)

- maddi-texniki və təşkilati parametrlər üzrə
  - sosial və iqtisadi parametrlər üzrə
  - fərdi və ümumi parametrlər üzrə
  - keyfiyyət və iqtisadi parametrlər üzrə
  - makroiqtisadi və mikroiqtisadi parametrlər üzrə
- 

Sual: Məhsulun rəqabət qabiliyyəti qiymətləndirilərkən hansı xərclər nəzərə alınır? (Sürət 30.12.2010 14:15:36) (Çəki: 1)

- məhsulun əldə edilməsinə, daşınmasına və təmirinə çəkilən xərclərin cəmi
  - məhsulun alınmasına və təmirinə çəkilən xərclərin cəmi
  - məhsulun əldə edilməsinə və daşınmasına çəkilən xərclərin cəmi
  - məhsulun əldə edilməsinə çəkilən xərclər
  - məhsulun əldə edilməsinə çəkilən birdəfəlik xərclərlə məhsulun istismarına çəkilən orta məjmu xərclərin cəmi
- 

Sual: Məmulatın estetik göstəriciləri: (Sürət 30.12.2010 14:15:58) (Çəki: 1)

- məmulatın istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassələri özündə birləşdirir
  - məmulatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərti ilə onun üçün müəyyən edilmiş funksiyaları ijrə edə bilmək xassələri özündə birləşdirir
  - məmulatın oricinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş kimi xassələri özündə birləşdirir
  - məmulatın xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassələri özündə birləşdirir
  - məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassələri özündə birləşdirir
- 

Sual: Məmulatın estetik göstəriciləri: (Sürət 30.12.2010 14:16:12) (Çəki: 1)

- məmulatın istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassələri özündə birləşdirir
- məmulatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərti ilə onun üçün müəyyən edilmiş funksiyaları ijrə edə bilmək xassələri özündə birləşdirir

- məmulatın oricinallığı, tamlığı, mühitə və üsluba uyğunluğu, özünün ifadəliyi, forma səlistliyi, görünüş kimi xassələri özündə birləşdirir
  - məmulatın xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassəsələrini özündə birləşdirir
  - məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassəsələrini özündə birləşdirir
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aiddir? (Sürət 30.12.2010 14:17:00) (Çəki: 1)

- məhsulun istehsalı ilə əlaqədar olan xərclər
  - məhsulun satışı ilə əlaqədar olan xərclər
  - istehsal fəhlələrinin əmək haqqı
  - umumzavod xərcləri
  - yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində «defektsiz məhsul istehsalına zəmanətin təmin edilməsi» ilə bağlı olan xərclərə aid deyil? (Sürət 30.12.2010 14:17:20) (Çəki: 1)

- keyfiyyətin planlaşdırılması və idarə edilməsi ilə əlaqədar xərclər;
  - yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar xərclər;
  - məhsulun realizasiyası imkanlarının təhlili ilə əlaqədar xərclər;
  - zayın baş vermə səbəblərinin təhlili ilə əlaqədar xərclər;
  - avadanlığa və alətə texniki xidmətin təşkili, heyətin öyrədilməsi ilə əlaqədar xərclər;
- 

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində nəzarətlə əlaqədar olan xərclərə aid deyil? (Sürət 30.12.2010 14:17:39) (Çəki: 1)

- nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərcləri;
  - materialın analizi və sınaqdan keçirilməsi xərcləri;
  - nəzarət avadanlığı və cihazlarının alınması xərcləri;
  - məhsulun yenidən emalı xərcləri;
  - nəzarətçi-mufəttişlərin əmək haqqı xərcləri;
- 

Sual: Məmulatın etibarlılığı: (Sürət 30.12.2010 14:18:14) (Çəki: 1)

- məmulatın istismarının asanlığını ifadə edən və işçinin əmək məhsuldarlığını yüksəldən xassəsidir
  - məmulatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərti ilə onun üçün müəyyən edilmiş funksiyaları icra edə bilmək xassəsidir
  - məmulatın xidmət müddəti ərzində istismar xərjlərinin aşağı olmasını şərtləndirən xassəsidir
  - məmulatın xidmət müddəti ərzində aşınma sürətini ifadə edən xassəsidir
  - məmulatın xidmət müddəti ərzində ətraf mühitə təsiri ifadə edən xassəsidir
- 

Sual: Texnolojilik göstəricilərinə nələr aiddir? (Sürət 30.12.2010 14:18:39) (Çəki: 1)

- maşının yığılmasının mürəkkəbliyi, material-əmək, fondutumluğu göstəriciləri aid edilir;
- maşının ergonomik və estetik göstəriciləri aid edilir;
- maşının istismarnın mürəkkəbliyi, sürəti və məhsuldarlığı göstəriciləri aid edilir;
- maşının qabariti, işləmə prinsipləri, qiyməti əməktutumluğu göstəriciləri aid edilir;
- maşının yığılmasının maya dəyəri, ergonomik və estetik göstəriciləri aid edilir.

---

### **BÖLMƏ: 1901**

Ad	1901
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin koməyi ilə nail olmaq istədiyi məqsədlərə aid olunmur? (Çəki: 1)

- Mənfəətin maksimumlaşdırılması
- Muəssisənin likvidliyinin (odəməqabiliyyətinin) təmin olunması məqsədi
- Muəssisənin bazarda öz satış payını artırması məqsədi
- İşçilərin sayının azaldılmasına nail olmaq məqsədi
- Bazarda muəssisənin stabil movqeyinin saxlanması məqsədi

---

Sual: Muəssisədə qiymətcəymanın metoduna aiddir: (Çəki: 1)

- analitik
- müşahidə
- orta xərclər üstəgəl mənfəət
- maya dəyəri usəgəl əmək haqqı
- sex maya dəyəri üstəgəl umumzavod xərcləri

---

Sual: Qiymət funksiyalarına aiddir: (Çəki: 1)

- ucot, stimullaşdırma və nəzarət
- analitik, müşahidə və eksperimental
- nəzarət, stimullaşdırma və bölgü
- ucot, stimullaşdırma və bölgü
- stimullaşdırma, bölgü və tənziyləmə

---

Sual: Muəssisə öz məhsuluna qiymət muəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır? (Çəki: 1)

- məhsulun maya dəyərini
- işçilərin rəyini
- əsas fondların mənəvi köhnəlməsini
- təhciztcıların etibarlılığını
- hazır məsul anbarının həcmi

---

Sual: Məhsuluna qiymətinə hansı amil təsir etmir? (Çəki: 1)

- məhsulun maya dəyəri
  - məhsulun əvəzedicilərinin qiyməti
  - inflyasiyanın səviyyəsi
  - analoji məhsul istehsal edən rəqib muəssisələrin bazardakı davranışları
  - hazır məsul anbarının həcmi
- 

Sual: Qiymətlərin novlərinə aid deyil? (Çəki: 1)

- topdansatış qiyməti
  - tikinti məhsuluna qiymət
  - nəqliyyat tarifləri
  - qarışıq qiymətlər
  - pərakəndəsətış qiymətləri
- 

Sual: Oliqopolik sahə: (Çəki: 1)

- təbii inhisarın mövcud olduğu sahədir
  - nisbətən az sayda muəssisənin əmtəə və xidmətlər bazarında hakimlik etdiyi sahədir
  - eyni olmayan, lakin oxşar məhsullar istehsal edən nisbətən çoxlu sayda muəssisələrin mövcud olduğu sahədir
  - standart və ya eynicinsli məhsullar istehsal edən çoxlu sayda muəssisələrin mövcud olduğu sahədir
  - müəyyən məhsul istehsal edən və xidmət göstərən bir muəssisənin mövcud olduğu sahədir
- 

Sual: Aşağıdakılardan hansı məhsulun qiymətində güzəştlər sisteminə aiddir? (Sürət 30.12.2010 13:48:42) (Çəki: 1)

- məhsulun qiymətinin nağd pulla, avansla və ya əvvəlcədən ödənilməsini stimullaşdıran güzəştlər
  - məhsulun istehsalı planının işçilər tərəfindən yerinə yetirilməsini stimullaşdıran güzəştlər
  - əmər məhsuldarlığını yüksəltmək üçün işçilərin əməyini stimullaşdıran güzəştlər
  - məhsulun qiymətlərinin artırılmasını nəzərdə tutan güzəştlər
  - rəqib məhsulların qiymətini artıran güzəştlər
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət strategiyasının secilməsinə təsir göstərmir? (Sürət 30.12.2010 13:49:02) (Çəki: 1)

- məhsula kifayət qədər boyuk sayda alıcılar tərəfindən yüksək və artan həcmdə tələb formalaşır
  - yüksək qiymətin azaldılması hesabına qiymətdə təshihlər aparılması müəssisə üçün itkilərlə nəticələnir
  - qiymətin artırılması ona olan tələbin məhdudlaşdırılması ilə nəticələnir
  - işçilərin əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlər
  - nüfuzlu məhsullar ucun qiymətin artırılması tələbin artmasına səbəb olur
-

Sual: Muəssisənin qiymət siyasətinin hazırlanması mərhələlərinə nə aid deyil? (Sürət 30.12.2010 13:49:26) (Çəki: 1)

- qiymətmələgəlmənin vəzifələrinin müəyyən olunması
  - tələbin müəyyən edilməsi
  - Rəqiblərin qiymət və məhsullarının təhlili
  - qiymət qoymanın metodlarının seçilməsi
  - maliyyə resurslarının əldə edilməsi formalarının müəyyən edilməsini
- 

Sual: Muəssisə, bazarda öz satış payını artırmaq məqsədini hansı halda seçmir? (Sürət 30.12.2010 13:50:04) (Çəki: 1)

- istehlakçıların tələbi qiymətə görə elastikdir
  - məhsul vahidinin qiymətini azaltmaqla satışın həcmi yüksəltmək və bununla da ümumi mənfəəti artırmaq mümkündür
  - satış həcmi artırılması məhsul vahidinə düşən istehsal və satış xərjlərinin nisbətən azalmasına səbəb olur
  - qiymətlərin aşağı salınması müəssisənin bazardakı payına rəqibləri tərəfindən olan təhlükəni aradan qaldırır
  - istehsalın həcmi artırılması nəticəsində miqyasından qənaət əldə edilmir
- 

Sual: Muəssisənin qiymət siyasətinin hazırlanması mərhələlərinə nə aiddir? (Sürət 30.12.2010 13:51:08) (Çəki: 1)

- əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi
  - tələbin müəyyən edilməsi
  - maliyyə resurslarının səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilməsi
  - maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi
  - maliyyə resurslarının əldə edilməsi formalarının müəyyən edilməsini
- 

Sual: Muəssisənin qiymət strategiyasının hazırlanma prosesində bazar segmentlərinin təhlilində məqsəd nədən ibarətdir? (Sürət 30.12.2010 13:51:48) (Çəki: 1)

- muəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
  - maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
  - muəssisənin fəaliyyətinin bazar şərtlərinin dəqiqləşdirilməsindən ibarətdir
  - maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
  - resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
- 

Sual: Muəssisənin qiymət strategiyasının hazırlanma prosesində dövlət tənzimlənməsinin qiymətləndirilməsində məqsəd nədən ibarətdir? (Sürət 30.12.2010 13:52:09) (Çəki: 1)

- resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
- muəssisənin qiymət dəyişikliklərinə rəqiblərin mümkün münasibətlərinin qiymətləndirilməsi və bu zaman onların həyata keçirəcəyi tədbirləri proqnozlaşdırmaqdır



- maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
  - maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
  - muəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
- 

Sual: Muəssisənin qiymət strategiyasının hazırlanma prosesində rəqabətin təhlilində məqsəd nədən ibarətdir? (Sürət 30.12.2010 13:52:37) (Çəki: 1)

- muəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
  - maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
  - muəssisənin qiymət dəyişikliklərinə rəqiblərin mümkün munasibətlərinin qiymətləndirilməsi və bu zaman onların həyata keçirəcəyi tədbirləri proqnozlaşdırmaqdır
  - maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
  - resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
- 

Sual: Orta dəyişən xərclər necə hesablanır? (Sürət 30.12.2010 13:53:06) (Çəki: 1)

- ümumi dəyişən xərclərin məhsulun miqdarına hasili kimi hesablanır;
  - ümumi dəyişən xərclərin sabit xərclərə nisbəti kimi hesablanır;
  - ümumi dəyişən xərclərlə sabit xərclərin fərqi kimi hesablanır;
  - ümumi dəyişən xərclərin məhsulun miqdarına nisbəti kimi hesablanır;
  - məhsulun miqdarının ümumi dəyişən xərclərə nisbəti kimi hesablanır.
- 

Sual: Orta sabit xərclər necə hesablanır? (Sürət 30.12.2010 13:53:24) (Çəki: 1)

- ümumi xərclərin məhsulun miqdarına hasili kimi hesablanır;
  - ümumi dəyişən xərclərin sabit xərclərə nisbəti kimi hesablanır;
  - ümumi dəyişən xərclərlə sabit xərclərin fərqi kimi hesablanır;
  - ümumi sabit xərclərin məhsulun miqdarına nisbəti kimi hesablanır;
  - məhsulun miqdarının ümumi sabit xərclərə nisbəti kimi hesablanır.
- 

Sual: Aşağıdakılardan hansı bazar şəraitinə (strukturuna) aid deyil? (Sürət 30.12.2010 13:54:49) (Çəki: 1)

- İnhisarçı rəqabətli şərait
  - Təkmil rəqabətli şərait
  - Dinamik inkişaf şərait
  - Oliqopolik şərait
  - Xalis inhisar şərait
- 

Sual: Aşağıdakılardan hansı muəssisədə qiymətpoymanın metodlarına aid deyil? (Sürət 30.12.2010 13:55:11) (Çəki: 1)

- «orta xərclər üstəgəl mənfəət» metodu
- "hiss edilən faydalılığı" əsasında qiymətin müəyyən olunması metodu
- cari qiymətlər səviyyəsində qiymətin müəyyən olunması metodu
- umumsex xərclər əsasında qiymətin müəyyən olunması metodu

rəqib məhsulların qiymətini nəzərə alaraq qiymətin müəyyən edilməsi metodu

---

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin qısamüddətli məqsədlərinə aid deyil? (Sürət 30.12.2010 13:55:37) (Çəki: 1)

- bazar vəziyyətinin sabitləşdirilməsi
  - Muəssisənin bazarda öz satış payını artırması
  - qiymət dəyişməsinin tələbə təsirinin azaldılması
  - potensial rəqabətin məhdudlaşdırılması
  - muəssisənin və ya məhsulun imicinin artırılması
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin qısamüddətli məqsədlərinə aid olunmur? (Sürət 30.12.2010 13:56:10) (Çəki: 1)

- bazar vəziyyətinin sabitləşdirilməsi;
  - qiymət dəyişməsinin tələbə təsirinin azaldılması;
  - potensial rəqabətin məhdudlaşdırılması;
  - muəssisənin və ya məhsulun imicinin artırılması
  - istehsalın həcmiminin artırılması
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin uzunmüddətli məqsədinə aiddir? (Sürət 30.12.2010 13:56:34) (Çəki: 1)

- potensial rəqabətin məhdudlaşdırılması
  - muəssisənin və ya məhsulun imicinin artırılması
  - qiymət dəyişməsinin tələbə təsirinin azaldılması
  - bazar vəziyyətinin sabitləşdirilməsi
  - muəssisənin bazarda öz satış payını artırması
- 

Sual: Bazarda bazar qiymətlərinə əsaslanan muəssisələrə hansı müəssisələr aiddir? (Sürət 30.12.2010 13:56:58) (Çəki: 1)

- bazarda qiymət lideri olan muəssisə
  - öz məhsullarına rəqiblərindən fərqli olaraq qiymət müəyyən edə bilən bazar imkanlarına malik olan müəssisələr
  - özlərinin mustəqil qiymət siyasətini həyata keçirmək üçün kifayət qədər bazar imkanlarına malik olmayan müəssisələr
  - təbii inhisar
  - xalis inhisar
- 

Sual: Bazarda qiymətləri formalaşdıran müəssisələrə hansı müəssisələr aiddir? (Sürət 30.12.2010 13:57:37) (Çəki: 1)

- təkmlil rəqabətli şəraitdə fəaliyyət göstərən muəssisələr
  - öz məhsullarına rəqiblərindən fərqli olaraq qiymət müəyyən edə bilən bazar imkanlarına malik olan müəssisələr
  - özlərinin mustəqil qiymət siyasətini həyata keçirmək üçün kifayət qədər bazar imkanlarına malik olmayan müəssisələr
  - kiçik və orta muəssisələr
  - tam ortaqlıqlar
-

Sual: Muəssisənin qiymət strategiyasının birinci mərhələsi olan ilkin məlumatların toplanması mərhələsinə nə aid deyil? (Sürət 30.12.2010 13:58:02) (Çəki: 1)

- məhsulun istehsalına və satışına çəkiləjək xərjlər və onların strukturu qiymətləndirilir
- maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirilir
- potensial rəqiblər müəyyən olunur
- maliyyə resurslarının səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilir
- potensial alıcılar müəyyən olunur

Sual: Tələb elastik olduqda, məhsulun qiymətinin aşağı salınması müəssisənin məcmu gəlirlərini: (Sürət 30.12.2010 13:58:29) (Çəki: 1)

- dəyişmir
- sabitləşdirir
- həm artırır, həm də azaldır
- artırır
- azaldır

### **BÖLMƏ: 2001**

Ad	2001
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Muəssisədə cəlb edilmiş maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- bank kreditləri
- kreditor borcları
- ehtiyat kapitalı
- istiqrazların və başqa borc qiymətli kağızların satışından daxil olan vəsaitlər
- borc vəsaitləri

Sual: Muəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- istiqrazların satışından daxil olan vəsaitlər
- kreditor borjları
- bank kreditləri
- səhmlərin satışından daxil olan vəsaitlər
- muəssisənin əmək haqqı üzrə borc ohdəlikləri

Sual: Muəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əlavə kapital
  - yığılmış mənfəət
  - ehtiyat kapitalı
  - mulkiyyətçi tərəfindən verilən kapital
  - istiqrazların satışından daxil olan vəsaitlər
- 

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
  - dövlət qeydiyyatına alınarkən müəyyən edilir
  - müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
  - vergi orqanı tərəfindən müəyyən edilir
  - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
- 

Sual: Müəssisənin maliyyəsinin funksiyaları hansıdır? (Çəki: 1)

- vergidəmə, əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
  - ümumi maliyyə təhlili və planlaşdırılması, müəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bölgüsü
  - döviyyə vəsaitlərinin optimallığı, ümumi maliyyə təhlili
  - müəssisənin istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrüfat fəaliyyətinin əmin edilməsi
  - ümumi maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması
- 

Sual: Müəssisələrinin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələri hansılardır? (Çəki: 1)

- məqsədli maliyyələşmə, bölüşdürülməyən mənfəət, yığım fondları
  - əlavə kapital, nizamnamə kapitalı
  - mulkiyyətçi kapitalı, müəssisə tərəfindən yaradılmış ehtiyatlar
  - ehtiyat kapitalı, bank borcları, ianə və yardımlar
  - nizamnamə kapitalı, əlavə kapital, uzunmüddətli borjlar, qısamüddətli borjlar
- 

Sual: Aşağıdakılardan hansı müəssisənin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil? (Çəki: 1)

- mənfəət
  - amortizasiya ayırmaları
  - kreditör borcları
  - səhm buraxılışından daxil olan vəsaitlər
  - nizamnamə kapitalı
- 

Sual: Müəssisənin balansının passiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- müəssisənin əmlakının tərkibini;
- müəssisənin əmlakının yaranma mənbəyini;
- müəssisənin mənfəətinin bölgüsü qaydalarını;
- müəssisənin işçilərinin və avadanlıqlarının sayını;

muəssisənin pul vəsaitlərini.

---

Sual: Muəssisənin balansının aktiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- muəssisənin əmlakının tərkibini;
  - muəssisənin əmlakının yaranma mənbəyini;
  - muəssisənin mənfəətinin bölgüsü qaydalarını;
  - muəssisənin işçilərinin sayını;
  - muəssisənin öhdəliklərini.
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin maliyyə siyasətinin işlənməsinin strateji vəzifələrinə aid deyil? (Sürət 30.12.2010 13:34:27) (Çəki: 1)

- muəssisənin mənfəətinin maksimumlaşdırılması;
  - muəssisənin kapitalının strukturunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi;
  - muəssisədə mənfəətin bölgüsü qaydalarının hazırlanması;
  - muəssisənin idarə edilməsinin səmərəli mexanizminin qurulması;
  - muəssisənin investisiya qoyuluşu ucun cazibədarlığının təmin edilməsi;
- 

Sual: Mənfəətin funksiyalarına aiddir: (Sürət 30.12.2010 13:34:54) (Çəki: 1)

- alıcılar bağlanmış sazişlərə əməl edirlər və aldıkları əmtəələrin dəyərini ödəyirlər; borcalanlar kredit müqavilələrinin tələblərini pozurlar və öz borclarını ödəyirlər;
  - muəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir, muəssisənin maliyyə resurslarının əsas elementidir, müxtəlif səviyyəli budcələrin gəlir hissəsinin formalaşması mənbəyidir;
  - vergiodəyiciləri vergiləri ödəyirlər; muəssisə və şirkətlər öz məsrəflərini əldə etdikləri gəlirlər hesabına ödəyirlər;
  - ümumi maliyyə təhlili və qiymətləndirilməsi, muəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;
  - ümumi maliyyə təhlili və qiymətləndirilməsi; maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması;
- 

Sual: Muəssisədə cari likvidlik əmsalı necə hesablanır? (Sürət 30.12.2010 13:35:18) (Çəki: 1)

- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlər və uzunmüddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi
  - dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlərin cəminin borc vəsaitlərinin cəminə nisbəti kimi
- 

Sual: Muəssisədə mustəqillik əmsalı necə hesablanır? (Sürət 30.12.2010 13:35:43) (Çəki: 1)

- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi

- xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlər və uzunmüddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi
  - dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlərin cəminin borc vəsaitlərinin jəminə nisbəti kimi
- 

Sual: Muəssisənin xalis aktivləri necə müəyyən olunur? (Sürət 30.12.2010 13:36:10) (Çəki: 1)

- muəssisənin umumi aktivləri ilə umumi öhdəliklərinin cəmi kimi müəyyən olunur;
  - muəssisənin umumi aktivləri ilə umumi öhdəliklərinin hasili kimi müəyyən olunur;
  - muəssisənin umumi aktivləri ilə umumi öhdəliklərinin fərqi kimi müəyyən olunur;
  - muəssisənin umumi aktivləri ilə umumi öhdəliklərinin nisbəti kimi müəyyən olunur;
  - muəssisənin umumi öhdəlikləri ilə umumi aktivlərinin fərqi kimi müəyyən olunur;
- 

Sual: Muəssisənin odəmə qabiliyyəti necə hesablanır? (Sürət 30.12.2010 13:36:32) (Çəki: 1)

- dövriyyə vəsaitlərinin cəminin qısamüddətli borc öhdəlikləri və kreditor öhdəliklərinin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlərin cəminin passivlərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlər və uzunmüddətli borc vəsaitlərinin cəminin aktivlərin cəminə nisbəti kimi
  - dövriyyə vəsaitlərinin cəminin qısamüddətli və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
  - xüsusi vəsaitlərin jəminin borj vəsaitlərinin jəminə nisbəti kimi
- 

Sual: Muəssisənin təcili likvidliyi necə hesablanır? (Sürət 30.12.2010 13:37:05) (Çəki: 1)

- muəssisənin qısamüddətli öhdəliklərinin pul vəsaitlərinin, qiymətli kağızların (qısamüddətli maliyyə qoyuluşlarının) və debitor öhdəliklərinin cəminə nisbəti kimi müəyyən edilir;
  - pul vəsaitlərinin, qiymətli kağızların (qısamüddətli maliyyə qoyuluşlarının) və debitor öhdəliklərinin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;
  - muəssisənin pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;
  - muəssisənin qiymətli kağızların qısamüddətli öhdəliklərə nisbəti kimi müəyyən edilir;
  - muəssisənin qısamüddətli öhdəliklərinin pul vəsaitlərinə nisbəti kimi müəyyən edilir;
- 

Sual: «Muəssisənin investisiya siyasəti və maliyyə aktivlərinin idarə edilməsi» adlanan funksiya cərcivəsində muəssisənin maliyyə xidməti aşağıdakı hansı vəzifəni yerinə yetirmir? (Sürət 30.12.2010 13:43:03) (Çəki: 1)

- maliyyə resurslarının digər nov (material, əmək, pul) resurslara transformasiyasının optimallığının qiymətləndirilməsi;

- əsas fondlara qoyuluşların (əsaslı tikintinin) məqsədəuyğunluğu və səmərəliliyi, bunların tərkibi və quruluşunun qiymətləndirilməsi;
  - dövriyyə vəsaitlərinin optimallığının qiymətləndirilməsi;
  - cari maliyyə-təsərrüfat fəaliyyətinin maliyyə vəsaitləri ilə təmin edilməsi;
  - maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi.
- 

Sual: «Umumi maliyyə təhlili və qiymətləndirilməsi» adlanan funksiya cərcivəsində muəssisənin maliyyə xidməti aşağıdakı hansı vəzifəni yerinə yetirmir? (Sürət 30.12.2010 13:43:26) (Çəki: 1)

- muəssisənin aktivlərinin və bunların maliyyələşdirilməsi mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi;
  - istehsalın iqtisadi səmərəliliyinin və əmək məhsuldarlığının qiymətləndirilməsi;
  - muəssisənin əldə olunmuş iqtisadi imkanlarının saxlanması və onun fəaliyyətinin genişləndirilməsi üçün zəruri olan resursların tərkibinin və həcmələrinin qiymətləndirilməsi;
  - əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi;
  - maliyyə resurslarının vəziyyətinə və səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilməsi.
- 

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasında muəssisələrin dövlət bud-cəsinə odədikləri vergilərə aid deyil? (Sürət 30.12.2010 13:43:53) (Çəki: 1)

- əlavə dəyər vergisi;
  - mənfəət vergisi;
  - əmlak vergisi;
  - torpaq vergisi;
  - gəlir vergisi.
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin cəlb edilmiş vəsaitlərin əsas mənbələrinə aid deyil? (Sürət 30.12.2010 13:44:27) (Çəki: 1)

- bank kreditləri;
  - borc vəsaitləri;
  - kreditör borcları;
  - istiqrazların satışından daxil olan vəsaitlər;
  - hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin fəaliyyətinin yekun budcə planlaşdırılması sisteminin tərkib elementlərinə aid deyil? (Sürət 30.12.2010 13:44:57) (Çəki: 1)

- ilkin proqnoz məlumatları;
  - istehsal proqramı;
  - mənfəət və zərərlər balansı;
  - əsas fondların hərəkəti haqqında hesabat;
  - pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
- 

Sual: Muəssisənin balansı nəyi göstərir? (Sürət 30.12.2010 13:45:25) (Çəki: 1)

- muəssisənin əmlakının tərkibini və bu əmlakın istifadə istiqamətlərini göstərir;

- muəssisənin əmlakının tərkibini və bu əmlakın yaranma mənbəyini göstərir;
  - muəssisənin mənfəətinin bölgüsü qaydalarını göstərir;
  - muəssisənin işçilərinin və avadanlıqlarının sayını göstərir;
  - muəssisənin mənfəəti və zərərini göstərir;
- 

Sual: Muəssisənin likvidliyi nədir? (Sürət 30.12.2010 13:46:02) (Çəki: 1)

- muəssisənin qısa müddət ərzində debitor borclarını əldə edə bilmək qabiliyyətidir;
  - muəssisənin innovasiya prosesini həyata keçirə bilmək qabiliyyətidir;
  - muəssisənin özünün qısamüddətli öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətidir;
  - muəssisənin rəqabət apara bilmək qabiliyyətidir;
  - muəssisənin məhsul istehsal edə bilmək qabiliyyətidir;
- 

Sual: Muəssisənin maliyyə xidmətinin başlıca vəzifələrinə aiddir: (Sürət 30.12.2010 13:46:29) (Çəki: 1)

- ümumi maliyyə təhlili və qiymətləndirilməsi; muəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;
  - muəssisənin maliyyə resursları ilə təmin edilməsi, muəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili, muəssisənin kredit siyasətinin işlənilib hazırlanması;
  - ucot və vergi siyasətinin müəyyən edilməsi; istehsal xərclərinin idarə edilməsi;
  - ümumi maliyyə təhlili və qiymətləndirilməsi, maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması;
  - muəssisənin maliyyə resursları ilə təmin; mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi.
- 

### **BÖLMƏ: 2101**

Ad	2101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə nə daxildir? (Çəki: 1)

- nizamnamə fondunun azaldılması
  - işçilərin əmək haqqının yüksəldilməsi
  - əsas fondların ekstensiv istifadə əmsalının artırılması
  - təchizat və satış mənbələrinin diversifikasiyası
  - muəssisənin əmək haqqı üzrə borclarının azaldılması
- 

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- resursların əldə olunması



- satışın artırılması
  - satış mənbələrinin diversifikasiyası
  - təchizat mənbələrinin diversifikasiyası
  - əmək haqqının artırılması
- 

Sual: Hanısı variant gomruk rusumu novunə aid deyil? (Çəki: 1)

- advalor rusum
  - strateji rusum
  - xususi rusum
  - kompensasiya rusumu
  - spesifik rusum
- 

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyəti novlərinə nələr daxil deyil? (Çəki: 1)

- ixrac və idxal
  - birbaşa investisiya və portifel investisiyası
  - planlaşdırma və proqramlaşdırma
  - idarəetmə kontraktları və «qıfılaltı» kontraktlar
  - lisenziyalaşdırma və francayzinq
- 

Sual: Aşağıdakılardan hansı muəssisənin xarici iqtisadi fəaliyyətinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- coğrafi amillər;
  - sosial amillər;
  - tarixi amillər;
  - siyasi və iqtisadi amillər;
  - huquqi və mədəni amillər;
- 

Sual: Muəssisənin ixrac əməliyyatlarına nələr daxil deyil? (Çəki: 1)

- müvəqqəti ixraj
  - konsiqnasiya
  - kreditə ixrac
  - təkrar ixrac
  - francayzinq
- 

Sual: Muəssisə ixrac əməliyyatlarını həyata keçirərkən gomruk orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- muəssisənin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu
  - xarici şəxslərlə bağlanmış müqavilə
  - ixrac olunan məhsulların mənşəyi haqqında sənəd
  - muəssisənin nizamnaməsi
  - gomruk yuk bəyamnaməsi
- 

Sual: Muəssisə idxal əməliyyatlarını həyata keçirərkən gömrük orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- əmtənin keyfiyyət sertifikatı
  - gomruk yuk bəyannaməsi
  - invoys
  - dövət qeydiyyatı şəhadətnaməsi
  - əmtənin mənşəyini təsdiq edən sənəd
- 

Sual: Kvota: (Çəki: 1)

- müəyyən müddət ərzində konkret əmtənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir
  - müəssisənin istehsal-təsərrüfat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
  - müəyyən müddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edir
  - xarici şirkətin müəyyən haqq müqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edir
  - dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
- 

Sual: Barter: (Çəki: 1)

- müəyyən müddət ərzində konkret əmtənin idxal və ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilən məhdudiyyətləri əks etdirir
  - müəssisənin istehsal-təsərrüfat fəaliyyəti zamanı məhsul vahidinə material sərfinin yuxarı həddini əks etdirir
  - müəyyən müddət ərzində siyahıya daxil edilmiş əmtəələrin maneəsiz idxal və ixrac olunmasına icazəni əks edir
  - xarici şirkətin müəyyən haqq müqabilində mineral xammalın kəşfiyyatı və hasilatını aparması üzrə məsələləri əks edir
  - dəyəri odənilmədən ekvivalent məbləğdə qarşılıqlı əmtəə (məhsul) mübadiləsini əks etdirir
- 

Sual: Gomruk ərazisində əmtəələrin emalı rejimi: (Sürət 20.12.2010 16:13:26) (Çəki: 1)

- əmtəələrin gomruk nəzarəti altında, ölkənin iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları almadan və həmin məhsullara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət olan gömrük rejimidir. Bu rejim ölkə ərazisini tranzit kimi istifadə edərək məhsulların bir xarici ölkədən digər xarici ölkəyə keçirilməsi zamanı tətbiq edilir.
- gətirilən əmtəələrin anbarlaşdırılması dövründə gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında saxlanmasından ibarət gömrük rejimidir.
- əmtəələrdən gomruk rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən ölkənin gömrük ərazisində müəyyən olunmuş yerlərdə (məsələn, beynəlxalq hava və dəniz limanlarında) onların gömrük nəzarəti altında satılmasını nəzərdə tutur.
- ixrac gomruk rejiminə uyğun olaraq emal məhsullarının ölkənin gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və alınmış idxal rüsumları və vergiləri qaytarılmaqla, idxal olunan əmtəələrin ölkənin

gömrük ərazisində müəyyən olunmuş qaydada emalına icazə verildiyi gömrük rejimidir

olkənin gomruk ərazisində idxal olunan məhsulların gömrük vergiləri və rüsumları alınmadan, həmçinin onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında istifadə edilməsi və sonradan emal məhsullarının sərbəst dövriyyə üçün buraxılışı və ya digər gömrük rejimi altında yerləşdirilməsinə əsaslanır

---

Sual: "Qıfıl altı" kontraktların bağlanması üçün sifarişçilər layihəni həyata keçirəcək firmanı seçərkən aşağıdakılardan hansını nəzərə alırlar? (Sürət 20.12.2010 16:13:47) (Çəki: 1)

- kontraktın təklif olunan qiyməti;
  - firmada mövcud olan avadanlıqların yaş strukturunu;
  - idxal olunacaq məhsulların maliyyələşməsi sxemini;
  - texnologiyanın və idarəetmənin keyfiyyətini;
  - firmanın təcrübəsi və nüfuzunu;
- 

Sual: Aşağıdakılardan hansı gömrük dəyərinin müəyyən olunması üsullarına aiddir? (Sürət 20.12.2010 16:15:05) (Çəki: 1)

- müşahidə və eksperimental usulları
  - analitik və müşahidə usulları
  - analitik və statistik usulları
  - dəyərin çıxılması və dəyərin toplanması üsulları
  - analitik və eksperimental usulları
- 

Sual: Eyni məhsulların sövdələşmə qiyməti: (Sürət 20.12.2010 16:15:15) (Çəki: 1)

- gomruk sərhədindən keçirilərkən onlar ucun faktiki ödənilmiş və ya ödənilməli olan sovdələşmə qiymətidir, yəni bu qiymət məhsulun alınması və gətirilmə yerində çəkilməmiş bütün xərcləri əhatə edir
  - qiymətləndirilən əmtəələrə hər cəhətdən, o cümlədən fiziki xüsusiyyətlərinə, keyfiyyətinə və bazardakı nüfuzuna, istehsal edildiyi ölkəyə və istehsalçısına görə fərqlənməyən məhsulların sövdələşmə qiymətidir
  - bütün xüsusiyyətlərinə görə eyni olmayan, lakin qiymətləndirilən məhsullarla iqtisadi təyinatı eyni olan və kommersiya baxımından bir-birini əvəz edə bilən əmtəələrin sövdələşmə qiymətidir
  - qiymətləndirilən məhsulun ixrac edən ölkədə istehsal xərclərinin, ixrac edən ölkədən eyni məhsulları idxal edən ölkəyə satışı üçün səciyyəvi olan xərclərin (nəqliyyat, yükləmə, sığorta və s.), ölkəyə ixracı nəticəsində əldə olunan mənfəətin toplanması yolu ilə müəyyən edilir
  - istehsal edilmiş məhsulun hər vahidinə düşən əmək məsrəflərini əhatə edir
- 

Sual: Gomruk nəzarəti altında əmtəələrin emalı rejimi: (Sürət 20.12.2010 16:15:40) (Çəki: 1)

- idxal olunan əmtəələr gomruk rusumları və vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, yerli məhsullara isə ixrac gömrük rejimi tətbiq etməklə, onların müvafiq ərazi sərhədlərində və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsinə əsaslanır

gətirilən əmtəələrin anbarlaşdırılması dövründə gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında saxlanması ibarət gömrük rejimidir.

əmtəələrdən gomuuk rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən ölkənin gömrük ərazisində müəyyən olunmuş yerlərdə (məsələn, beynəlxalq hava və dəniz limanlarında) onların gömrük nəzarəti altında satılmasını nəzərdə tutur.

ixrac gomuuk rejiminə uyğun olaraq emal məhsullarının ölkənin gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və alınmış idxal rüsumları və vergiləri qaytarılmaqla, idxal olunan əmtəələrin ölkənin gömrük ərazisində müəyyən olunmuş qaydada emalına icazə verildiyi gömrük rejimidir

ölkənin gomuuk ərazisində idxal olunan məhsulların gömrük vergiləri və rüsumları alınmadan, həmçinin onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında istifadə edilməsi və sonradan emal məhsullarının sərbəst dövriyyə üçün buraxılışı və ya digər gömrük rejimi altında yerləşdirilməsinə əsaslanır.

---

Sual: Xüsusi rüsumlar hansı halda tətbiq edilir? (Sürət 20.12.2010 16:15:54) (Çəki: 1)

adətən məhsulların idxalının yerli istehsalçılara ziyan vuran və ya ziyan vura biləcək kəmiyyət və şərtlərlə həyata keçirildiyi halda iqtisadi təhlükəsizlik tədbiri kimi və bəzi ölkələrin və onların ittifaqlarının ölkənin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq edilir

idxal olunan məhsulların qiyməti ölkənin gömrük ərazisinə gətirildiyi anda ixraj olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduğu təqdirdə və belə bir idxal bu qəbildən olan yerli məhsulların istehsalçılara ziyan vurduqda və onların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik yaratdığı hallarda tətbiq edilir

ölkənin gomuuk ərazisinə gətirilən məhsulların istehsalı və ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və bu idxal yerli istehsalçıların iqtisadi mənafeyinə ziyan vura biləcəyi təqdirdə tətbiq olunur

gomuuk sərhədindən keçirilərkən onlar ucun faktiki ödənilmiş və ya ödənilməli olan sovdələşmə xərclərinə tətbiq olunur

konkret ölkəyə müəyyən məhsul novunun və ya bütün nov məhsulların idxalını və ya ixracının, və ya bunların hər ikisinin qadağa edilməsi zamanı tətbiq olunur.

---

Sual: Kompensasiya rüsumları hansı halda tətbiq edilir? (Sürət 20.12.2010 16:16:06) (Çəki: 1)

adətən məhsulların idxalının yerli istehsalçılara ziyan vuran və ya ziyan vura biləcək kəmiyyət və şərtlərlə həyata keçirildiyi halda iqtisadi təhlükəsizlik tədbiri kimi və bəzi ölkələrin və onların ittifaqlarının ölkənin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə javab tədbiri kimi tətbiq edilir

idxal olunan məhsulların qiyməti ölkənin gömrük ərazisinə gətirildiyi anda ixraj olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduğu təqdirdə və belə bir idxal bu qəbildən olan yerli məhsulların istehsalçılara ziyan vurduqda və onların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik yaratdığı hallarda tətbiq edilir

ölkənin gomuuk ərazisinə gətirilən məhsulların istehsalı və ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və bu idxal yerli istehsalçıların iqtisadi mənafeyinə ziyan vura biləcəyi təqdirdə tətbiq olunur

gomuuk sərhədindən keçirilərkən onlar ucun faktiki ödənilmiş və ya ödənilməli olan sovdələşmə xərclərinə tətbiq olunur

konkret olkəyə muəyyən məhsul novunun və ya bütün nov məhsulların idxalını və ya ixracının, və ya bunların hər ikisinin qadağa edilməsi zamanı tətbiq olunur.

---

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nədir? (Sürət 20.12.2010 16:16:17) (Çəki: 1)

- əməliyyatları olkənin gomruk ərazisinə daxil olan xarici mənşəli malları yenidən emal etmədən digər xarici olkələrə ixracını nəzərdə tutur;
  - xarici olkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirakı və s. ucun məhsulların – yenidən işlənmədən – olkəyə qaytarılması şərt ilə ixracıdır;
  - idxal olunan əmtəələr gomruk rusumları və vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, yerli məhsullara isə ixrac gomruk rejimi tətbiq etməklə, onların müvafiq ərazi sərhədlərində və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsinə əsaslanır;
  - xarici subyektlərlə bağlanmış müqavilələrə əsasən respublika hududlarından kənarda muəyyən müddət ərzində satmaq məqsədilə məhsulların ixrac edilməsidir;
  - gomruk rejimi olkə ərazisindən aparılmış əmtəələrin muəyyən müddətdə gomruk rusumları və vergilər alınmadan geriye gətirilməsinə əsaslanan rejimdir.
- 

Sual: Kooperasiya əməliyyatları: (Sürət 20.12.2010 16:16:34) (Çəki: 1)

- xammal, yarımfabrikatlar, məmulatların bu və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq ixracını və ya idxalını nəzərdə tutur;
  - xarici olkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirakı və s. ucun məhsulların – yenidən işlənmədən – olkəyə qaytarılması şərt ilə ixracıdır;
  - xarici subyektlərlə bağlanmış müqavilələrə əsasən respublika hududlarından kənarda muəyyən müddət ərzində satmaq məqsədilə məhsulların ixrac edilməsidir;
  - əməliyyatları olkənin gomruk ərazisinə daxil olan xarici mənşəli malları yenidən emal etmədən digər xarici olkələrə ixracını nəzərdə tutur;
  - idxal olunan əmtəələr gomruk rusumları və vergilər alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, yerli məhsullara isə ixrac gomruk rejimi tətbiq etməklə, onların müvafiq ərazi sərhədlərində və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsinə əsaslanır.
- 

Sual: Məhsulların tranziti nədir? (Sürət 20.12.2010 16:16:45) (Çəki: 1)

- gətirilən əmtəələrin anbarlaşdırılması dövründə gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən gömrük nəzarəti altında saxlanmasından ibarət gömrük rejimidir;
- olkənin gomruk ərazisində və ya ondan kənardə gomruk rusumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq etmədən əmtəələrdən istifadə olunmasına yol verilməsindən ibarət gömrük rejimidir;
- idxal olunan məhsulların gömrük rüsumları və vergilər alınmadan onların gömrük nəzarəti altında məhv edilməsindən ibarət gömrük rejimidir;
- əmtəələrin gomruk nəzarəti altında, olkənin iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları almadan və həmin məhsullara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət olan gömrük rejimidir;

○ iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və alınmış idxal rüsumları və vergiləri qaytarılmaqla, idxal olunan əmtəələrin ölkənin gömrük ərazisində müəyyən olunmuş qaydada emalına icazə verildiyi gömrük rejimidir.

---

